

TEST: 2908#01#Y15#01#500QIYABI

Test	2908#01#Y15#01#500qiyabi
Fənn	2908 - Sahə müəssisələrində (ət və balıq sənayesi) istehsalın təşkili
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Sahə müəssisələrində istehsalın təşkili" fənni qarşısında qoyulan konkret vəzifələrdən biri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ konkret müəssisədə və onun ayrı –ayrı bölmələrində obyektiv iqtisadi qanunların təzahür formalarını öyrənmək və istehsalın inkişaf strategiyasını işləyib hazırlamaq;
- ☐ müəssisənin quruluşunu öyrənmək
- ☐ müəssisənin ayrı –ayrı sexlərini öyrənmək;
- ☐ istehsalın təşkili və idarə edilməsi ilə əlaqədar olan bütötn məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənilməsinə, faktiki materialların hərtərəfli təhlilinə əsaslanaraq və ETT –nin yeni nəliyyətlərini özündə əks etdirsin
- ☐ müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin məqsədinə və buraxılacaq məhsulların xarakterinə uyğun olan iş şəraitini, maşın və avadanlıqlar sistemini əhatə

edir.

Sual: Müəssisə və onun ayrı –ayrı bölmələrində istehsalın təşkilinin səmərəli təşkili və təkmilləşdirilməsi necə həyata keçirilməlidir? (Çəki: 1)

- ☐ müəssisə resurslarından, istehsal prosesindən istifadə edərək, istehsalın təşkili formalarından , üsullarından və tiplərindən istifadə edərək;
 - ☒ bütün mərhələlərdə texniki və texnoloji bazanın möhkəmləndirilməsi ilə, idarəetmənin səmərələşdirilməsi ilə birlikdə və ya onlara uyğun həyata keçirilməlidir;
 - ☐ İqtisadi qanunları öyrənərək və dərk edib, tətbiq edərək
 - ☐ istehsal resurslarından daha səmərəli istifadə edərək
 - ☐ müəssisə miqyasında bu və ya digər hadisəni öyrənərkən onlara kompleks halında yanaşılın.
-

Sual: İstehsalın təşkilinin səmərəli ilkin şərti hansıdır? (Çəki: 1)

- ☐ iqtisadi qanunların öyrənilməsi
 - ☐ maliyyəyələşdirmə və kreditləşdirmə sistemləri
 - ☐ istehsal münasibətləri
 - ☒ əmək bölgüsü və kooperasiyası
 - ☐ köməkçi və xidmətedici sexlərin yaradılması
-

Sual: “İstehsalın təşkili ” fənnin öyrənmə obyektı hansıdır? (Çəki: 1)

- ☒ müəssisə və onun ayrı-ayrı bölmələri
 - ☐ ayrı-ayrı sexləri
 - ☐ istehsalat briqadası
 - ☐ köməkçi sexlər
 - ☐ xidmətedici sexlər
-

Sual: İstehsalın təşkili ” fənnin öyrənmə predmeti hansıdır? (Çəki: 1)

- ☒ müəssisə və onun ayrı-ayrı bölmələrində istehsal-iqtisadi və sosial münasibətlərdir
 - ☐ istehsalat briqadasında istehsal-iqtisadi və sosial münasibətlərdir
 - ☐ ayrı-ayrı sexlərin istehsal-iqtisadi və sosial münasibətlərdir
 - ☐ xidmətedici sexlərdə istehsal-iqtisadi və sosial münasibətlərdir
 - ☐ köməkçi sexlərdə istehsal-iqtisadi və sosial münasibətlərdir
-

Sual: İstehsalın təşkilinə aid bir sıra məsələlər həll ediləndə hansı materiallardan istifadə edilir (Çəki: 1)

- ☐ internet məlumatlarından
 - ☐ kitab məlumatlarından
 - ☒ müxtəlif statistiki materiallardan , statistika tədqiqat metodlarından
 - ☐ təcrübi üsulla alınan materiallardan
 - ☐ heç nədən istifadə edilmir
-

Sual: İstehsal münasibətlərinin təhlili və araşdırılması nəyə əsaslanır? (Çəki: 1)

- ☐ statistik metodlara
- ☒ müəyyən qayda və metodlara

- ☐ təcrübi üsullara
- ☐ fizika qanunlarına əsaslanaraq
- ☐ riyazi araşdırmalara əsasən

Bölmə: 0102

Ad	0102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın təşkli sahəsində istifadə edilən metodlar hansılardır (Çəki: 1)

- ☐ xüsusi metodlar
- ☐ ümumi metodlar
- ☐ statistik metodlar
- ☒ xüsusi və ümumi metodlar
- ☐ xüsusi və statistik metodlar

Sual: Dialektik metodun tələbləri neçə cürdür? (Çəki: 1)

- ☐ 2
- ☐ 8
- ☒ 4
- ☐ 6
- ☐ 10

Sual: Aşağıda göstərilənlərdən hansıları dialektik metodun tələblərinə uyğundur? (Çəki: 1)

- ☒ müəssisə miqyasında baş verən hadisələrə daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə keçməklə baxmaq lazımdır
- ☐ müəssisə miqyasında hadisə öyrənilərkən kompleks halında yanaşılır
- ☐ təhlil və araşdırmalar müəyyən qayda və metodlara əsaslanır
- ☐ hər bir hadisə tarix nəzərə alınmadan öyrənilməlidir
- ☐ heç biri

Sual: Qida sənayesinin yarım sahələri hansılardır? (Çəki: 1)

- ☐ ət və süd
- ☐ tamlı məhsullar
- ☐ balıq və ət
- ☒ tamlı məhsullar, ət, süd və balıq sahələri
- ☐ yarım sahələr yoxdu

Sual: Tamlı məhsullar yarım sahəsi üzrə hansı ixtisaslaşdırılmış sahələr var ? (Çəki: 1)

- ☐ ət, süd, ət konservlərinin istehsalı
- ☐ balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- ☒ şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- ☐ tək çay istehsalı
- ☐ tək spirt istehsalı

Sual: Ət və süd yarım sahəsi üzrə hansı ixtisaslaşdırılmış sahələr var ? (Çəki: 1)

- ☒ ət, süd, ət konservlərinin istehsalı
- ☐ balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- ☐ şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- ☐ tək ət istehsalı
- ☐ tək süd istehsalı

Bölmə: 0103

Ad	0103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Balıq yarım sahəsi üzrə hansı ixtisaslaşdırılmış sahələr var? (Çəki: 1)

- ☐ ət, süd, ət konservlərinin istehsalı
- ☒ balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- ☐ şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- ☐ tək balıq istehsalı
- ☐ kürü istehsalı

Sual: Aşağıda göstərilənlərdən hansı qida sənaye məhsulu qrupudur? (Çəki: 1)

- ☒ "A" qrupu və "B" qrupu
- ☐ "C" qrupu və "B" qrupu
- ☐ "A" qrupu və "C" qrupu
- ☐ "E" qrupu və "D" qrupu
- ☐ "A" qrupu və "D" qrupu

Sual: Əhalinin qida məhsullarına olan tələbatını ödəmək və hazır məmulatın istehsal həcmi artırmaq üçün lazım olan zəruri şərtlər hansılardır? (Çəki: 1)

- ☐ məhsulu tez-tez istehsal etmək
- ☐ iş saatını artırmaq
- ☐ işçilərin sayını artırmaq lazımdır
- ☒ müəssisənin xammalla tam təchiz edilməsi və ehtiyatların mövcudluğu
- ☐ ehtiyatların mövcudluğu

Sual: Xammal növlərindən asılı olaraq qida sənayesi emal sahələri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5

Sual: Xammalın emal olunma mərhələlərinə görə qida sənayesinin bütün sahələri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6
- ☒ 2
- ☐ 5
- ☐ 4
- ☐ 3

Sual: Məhsulun saxlanma şəraiti və daşınması necə təsnifatlaşdırılır? (Çəki: 1)

- ☐ hazır məhsulun görünüşünə görə
- ☐ hazır məhsulun kütləsinə görə
- ☒ hazır məhsulun xarakteri üzrə
- ☐ hazır məhsulun emal olunmasına görə
- ☐ məhsulun çeşidlərinə görə

Bölmə: 0201

Ad	0201
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qida sənayesi qablaşdırma materiallarını və qabları hansı sənaye sahəsindən alır? (Çəki: 1)

- ☒ kimya sənayesindən
- ☐ maşınqayırma sənayesindən
- ☐ tikinti materialları sahəsi
- ☐ metallurgiya sahəsindən
- ☐ yeyinti sənayeisi sahələrindən

Sual: Qida sənayesinin kənd təsərrüfatı ilə əlaqəli nəyin səviyyəsinə təsir göstərir?? (Çəki: 1)

- ☒ intensivləşdirilməsi və ixtisaslaşdırılma səviyyəsinə
- ☐ artım səviyyəsinə
- ☐ intensivləşdirilməsinə səviyyəsinə

- ☐ yüksəlmə səviyyəsinə
- ☐ becərmə səviyyəsinə

Sual: Meyvə-tərəvəz konserv sənayesi hansı məhsulların buraxılışını artırmışdır? (Çəki: 1)

- ☐ şərab istehsalını
- ☐ pivə istehsalını
- ☒ meyvə -giləmeyvə kompotların və şirələrin, tomat məhsullarını
- ☐ tez dondurulan meyvələrin istehsalını
- ☐ uşaq və pəhriz yeməklərinin

Sual: Qida sənayesinin hansı sahəsi sərbəst sənaye sahəsinə çevrilmişdir? (Çəki: 1)

- ☐ meyvə-tərəvəz konserv sənayesi sahəsi
- ☐ çörəkbişirmə sənayesi sahəsi
- ☒ ərzaq konsentratları sənayesi sahəsi
- ☐ qənnadı sənayesi sahəsi
- ☐ şərabçılıq sənayesi sahəsi

Sual: Ərzaq konsentratları sənaye sahəsinin istehsal etdiyi məhsullar hansılardır? (Çəki: 1)

- ☐ qənnadı məmulatları
- ☐ süd məmulatları
- ☐ çörək məmulatları və qənnadı məmulatları
- ☒ uşaq pəhriz yeməkləri, I, II və III nahar xörəkləri, biskvit məmulatlarının konsentratları
- ☐ meyvə tərəvəz şirələri

Bölmə: 0202

Ad	0202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Çörəkbişirmə sahəsinin istehsal etdiyi məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün hansı komponentlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ yağ, zülal
- ☒ süd zərdabı, vitaminlər, fermentlər
- ☐ karbohidratlar, yağ
- ☐ maya, süd, yağ
- ☐ su, maya

Sual: Qida məhsulları əsasən nə mənşəli olurlar? (Çəki: 1)

- ☒ heyvan və bitki
 - ☐ ağac və ot
 - ☐ balıq və ət
 - ☐ süd və bitki
 - ☐ mal qara və bitki
-

Sual: Səmərəli normalar insan orqanizminə hansı komponentləri verməlidir? (Çəki: 1)

- ☒ zülallar, piylər və mineral maddələr
 - ☐ su, yağlar və mineral maddələr
 - ☐ yağlar, mayalar və nişasta
 - ☐ nişasta və şəkər
 - ☐ bitki yağları
-

Sual: Yaşlı adamın sutkalıq kaloriliyini neçə faizini təxmini karbohidratlar təşkil edir? (Çəki: 1)

- ☐ 14%
 - ☐ 15%
 - ☐ 20%
 - ☒ 56%
 - ☐ 22%
-

Sual: Heyvanat mənşəli zülalların mənbəyi hansılardır? (Çəki: 1)

- ☐ çörək, un, pendir
 - ☒ ət, balıq, yumurta, pendir, şor
 - ☐ paxlalılar, yarma, makaron
 - ☐ balıq, süd, yarma
 - ☐ makaron, ət, balıq
-

Sual: Bitki mənşəli zülalların mənbəyi hansılardır? (Çəki: 1)

- ☐ çörək, un, yumurta
 - ☐ ət, balıq, yumurta, pendir
 - ☒ paxlalılar, yarma, makaron
 - ☐ balıq, süd
 - ☐ makaron, ət, balıq
-

Bölmə: 0203

Ad	0203
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Şəkər çuğunduru istehsalında 1 ton patkanın yenidən emalı nəticəsində əlavə olaraq nə qədər karbon turşusu alınır? (Çəki: 1)

- ☐ 200kq
 - ☒ 300 kq
 - ☐ 160 kq
 - ☐ 100 kq
 - ☐ 150 kq
-

Sual: Şəkər çuğunduru istehsalında 1 ton patkanın yenidən emalı nəticəsində əlavə olaraq nə qədər qliserin alınır? (Çəki: 1)

- ☐ 20kq
 - ☐ 30kq
 - ☐ 25kq
 - ☒ 16 kq
 - ☐ 18 kq
-

Sual: Şəkər çuğunduru istehsalında 1 ton patkanın yenidən emalı nəticəsində əlavə olaraq nə qədər kalium duzu alınır? (Çəki: 1)

- ☐ 20kq
 - ☐ 30kq
 - ☐ 25kq
 - ☐ 66 kq
 - ☒ 80 kq
-

Sual: Ət məhsullarında qidalılıq dəyərini saxlamq üçün hansı üsuldən istifadə edilir? (Çəki: 1)

- ☐ konvektiv qurutma üsulundan
 - ☒ sublimasiyalı üsulundan
 - ☐ buxarla qurutma üsulundan
 - ☐ isti ilə emal üsulundan
 - ☐ bişirmə üsulundan
-

Sual: Tərəvəz məhsullarında qidalılıq dəyərini saxlamq üçün hansı üsuldən istifadə edilir? (Çəki: 1)

- ☐ konvektiv qurutma üsulundan
 - ☐ isti ilə emal üsulundan
 - ☐ buxarla qurutma üsulundan
 - ☒ sublimasiyalı üsulundan
 - ☐ bişirmə üsulundan
-

Sual: Meyvə məhsullarında qidalılıq dəyərini saxlamq üçün hansı üsuldən istifadə edilir? (Çəki: 1)

- ☐ konvektiv qurutma üsulundan
- ☐ isti ilə emal üsulundan
- ☐ buxarla qurutma üsulundan

- ☒ sublimasiyalı üsulundan
☐ bişirmə üsulundan

Bölmə: 0301

Ad	0301
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Balıq emalı zavodları hansı sənaye müəssisələrinə aiddir? (Çəki: 1)

- ☐ hasiledici sənaye müəssisələrinə
☒ emaledici sənaye müəssisələrinə
☐ yeyinti sənaye müəssisələrinə
☐ kimya sənaye müəssisələrinə
☐ energetika sənaye müəssisələrinə

Sual: Şəkər müəssisələri il ərzində işləmə müddətinə görə təsnifləşdirilmiş hansı müəssisələr qrupuna aiddir? (Çəki: 1)

- ☐ bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələrinə
☐ bütün il boyu fasiləli işləyən sənaye müəssisələrinə
☒ mövsümi işləyən sənaye müəssisələrinə
☐ orta sənaye müəssisələrinə
☐ iri sənaye müəssisələrinə

Sual: Konserv müəssisələri il ərzində işləmə müddətinə görə təsnifləşdirilmiş hansı müəssisələr qrupuna aiddir? (Çəki: 1)

- ☐ bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələrinə
☐ az işləyən sənaye müəssisələrinə
☒ mövsümi işləyən sənaye müəssisələrinə
☐ orta sənaye müəssisələrinə
☐ iri sənaye müəssisələrinə

Sual: Miqyasına görə sənaye müəssisələri aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- ☐ bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələri
☐ bütün il boyu fasiləli işləyən sənaye müəssisələri
☐ mövsümi işləyən sənaye müəssisələri
☒ orta sənaye müəssisələri
☐ az işləyən sənaye müəssisələri

Sual: Əl əməyinin payı xeyli saxlanılmış, texnoloji prosesin əsas əməliyyatları mexanikləşdirilmiş müəssisə istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması

dərəcəsinə görə hansı tip sənaye müəssisəsinə aiddir? (Çəki: 1)

- ☐ kompleks mexanikləşdirilmiş
- ☐ avtomatlaşdırılmış müəssisələr
- ☒ qismən mexanikləşdirilmiş müəssisələr
- ☐ axınlı istehsal üsuluna malik müəssisələr
- ☐ fasiləli işləyən müəssisələr

Bölmə: 0302

Ad	0302
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisələrdə köməkçi sexlərin funksiyası nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsulun müxtəlif hissələrini hazırlayan yerlər məcmuası
- ☐ maddi nemətlər istehsalı ilə məşğul olur
- ☐ texnoloji cəhətdən müxtəlif əməliyyatları yerinə yetirən iş yerlərinin məcmuası
- ☐ istehsal tullantılarını təkarar istehsal edən yerlər məcmuası
- ☒ əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar

Sual: Müəssisələrdə xidmətedici sexlərin funksiyası nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsulun müxtəlif hissələrini hazırlayan yerlər məcmuası
- ☐ maddi nemətlər istehsalı ilə məşğul olur
- ☒ həm əsas və həm də köməkçi sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar
- ☐ istehsal tullantılarını təkarar istehsal edən yerlər məcmuası
- ☐ əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar

Sual: Müəssisələrdə yardımçı sexlərin funksiyası nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsulun müxtəlif hissələrini hazırlayan yerlər məcmuası
- ☐ maddi nemətlər istehsalı ilə məşğul olur
- ☐ həm əsas və həm də köməkçi sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar
- ☒ əsas sexlərin istehsal tullantılarını təkarar istehsal edən yerlər məcmuası
- ☐ əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar

Sual: Əsas sexlərin istehsal tullantılarını təkarar istehsal edən hansı sexdir? (Çəki: 1)

- ☐ köməkçi sex
 - ☒ yardımçı sex
 - ☐ əsas sex
 - ☐ xidmətedici sex
 - ☐ kombinəedilmiş sex
-

Sual: Həm əsas və həm də köməkçi sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradan hansı sexdir (Çəki: 1)

- ☐ köməkçi sex
- ☐ yardımçı sex
- ☐ universal sex
- ☒ xidmətedici sex
- ☐ kombinəedilmiş sex

Sual: Əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradan hansı sexdir? (Çəki: 1)

- ☒ köməkçi sex
- ☐ qarışıq sex
- ☐ əsas sex
- ☐ xidmətedici sex
- ☐ kombinəedilmiş sex

Sual: Müəssisədə maddi nemətlər istehsalı ilə məşğul olan hansı sexdir? (Çəki: 1)

- ☐ köməkçi sex
- ☐ qarışıq sex
- ☒ əsas sex
- ☐ xidmətedici sex
- ☐ kombinəedilmiş sex

Bölmə: 0303

Ad	0303
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin nizamnaməsində nə qeyd olunur? (Çəki: 1)

- ☐ nəqliyyat təsərrüfatının təşkili
- ☒ fəaliyyət predmeti, məqsədi, əmlakın yaranma mənbələri və s.
- ☐ texnoloji göstəricilər, eyniləşmə göstəriciləri və s.
- ☐ patent-hüquq göstəricilər, ergonometrik göstəricilər və s.
- ☐ təyinat göstəriciləri, uzunömürlülük göstəriciləri, iqtisadi göstəricilər və s.

Sual: Müəssisənin pasportunda hansı məlumat göstərilmişdir? (Çəki: 1)

- ☐ maddi-enerji ehtiyatları haqqında
- ☐ maşın və avadanlıqlar haqqında
- ☒ yanacaq-enerji ehtiyatları ilə təmin olunma qaydası
- ☐ müəssisənin fəaliyyət predmeti
- ☐ poçt nömrəsi

Sual: Müəssisələr hansı sənədlər əsasında fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ müəssisənin nizamnaməsi və pasportu əsasında
- ☐ müəssisənin nizamnamə əsasında
- ☐ müəssisənin hüquqi əsasında
- ☐ nizamnamə fondu və müəssisənin pasort əsasında
- ☐ istehsal-texniki vəhdətlik əsasında

Sual: Müəssisənin nizamnamə fondunun olması hansı sənəddə göstərilir? (Çəki: 1)

- ☒ müəssisənin nizamnaməsində
- ☐ struktur bölmələri ilə bağlı sənəddə
- ☐ təşkilati-inzibati sənəddə
- ☐ müəssisənin pasortunda
- ☐ istehsal-texniki vəhdətlikdə

Sual: Müəssisənin mədəni məişət və yaşayış fondları haqqında məlumatlar hansı sənəddə göstərilmişdir? (Çəki: 1)

- ☐ müəssisənin nizamnaməsində
- ☐ struktur bölmələri ilə bağlı sənəddə
- ☐ təşkilati-inzibati sənəddə
- ☒ müəssisənin pasortunda
- ☐ istehsal-texniki vəhdətlikdə

Bölmə: 0401

Ad	0401
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bir neçə kiçik müəssisələrin inzibati cəhətdən birləşməsi hansı forma təmərküzləşmədir? (Çəki: 1)

- ☐ texnoloji təmərküzləşdirmə
- ☐ aqreqat təmərküzləşdirilmə
- ☐ müəssisə təmərküzləşdirilməsi
- ☒ təşkilati-təsərrüfat təmərküzləşdirmə
- ☐ əsas təmərküzləşdirmə

Sual: Yekcins istehsalların ölçüsünün artması, bir neçə müəssisənin sadəcə bir müəssisə çərçivəsində birləşdirilməsi hansı forma təmərküzləşmədir? (Çəki: 1)

- ☐ ərazi təmərküzləşdirmə
- ☐ aqreqat təmərküzləşdirilmə
- ☒ müəssisə təmərküzləşdirilməsi

- ☐ təşkilati-təsərrüfat təmərküzləşdirmə
 - ☐ əsas təmərküzləşdirmə
-

Sual: Məhsulun istehsalında istifadə edilən avadanlıqların ayrı-ayrılıqda gücünün artırılması hansı forma təmərküləşmədir? (Çəki: 1)

- ☐ ərazi təmərküzləşdirmə
 - ☒ aqreqat təmərküzləşdirilmə
 - ☐ müəssisə təmərküzləşdirilməsi
 - ☐ təşkilati-təsərrüfat təmərküzləşdirmə
 - ☐ texnoloji təmərküzləşdirmə
-

Sual: Texnoloji cəhətdən həmcins məhsullar istehsalının bir müəssisə çərçivəsində cəmlənməsi hansı forma təmərküləşmədir? (Çəki: 1)

- ☐ mexaniki təmərküzləşdirmə
 - ☐ aqreqat təmərküzləşdirilmə
 - ☐ müəssisə təmərküzləşdirilməsi
 - ☐ təşkilati-təsərrüfat təmərküzləşdirmə
 - ☒ texnoloji təmərküzləşdirmə
-

Sual: Aşağıda verilənlərdən hansı müəssisələrdə istehsalın təmərküzləşdirmə səviyyəsini müəyyən edən göstəricidir? (Çəki: 1)

- ☐ mexaniki proseslər
 - ☐ məhsulun çeşidi
 - ☐ müəssisədə avadanlıqların sayı
 - ☒ əsas fondların dəyəri
 - ☐ texnoloji axın tətbi
-

Sual: Hazırda müəssisləri təsnifləşdirdikdə hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☒ işçilərin sayı
 - ☐ əsas istehsal fondlarının dəyəri
 - ☐ əsas kapital dəyəri
 - ☐ investisiya qoyuluşunun həcmi
 - ☐ enerji qurğularının gücü
-

Sual: İstehsalın təmərküzləşdirilməsi necə ifadə olunur? (Sürət 01.05.2014 15:19:14) (Çəki: 1)

- ☐ sənaye istehsalının bir inzibati ərazidə cəmləşdirilməsi prosesi
 - ☐ vahid istehsal çərçivəsində sənaye istehsalının çəkisinin həcmnin artması
 - ☒ iri müəssisələrinin sayının artması və bunlarda istehsal vasitələrinin, işçilərin və məmulat buraxılışının daha çox hissəsinin cəmləşdirilməsi
 - ☐ istehsal və elmi-istehsal birliklərinin, səhmdar cəmiyyətlərinin cəmləşdirilməsi
 - ☐ yekcins istehsalların ölçüsünün artması
-

Sual: Təmərküzləşdirmənin neçə növü var? (Sürət 01.05.2014 15:19:37) (Çəki: 1)

- ☐ 5

- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 6

Bölmə: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hissə üzrə ixtisaslaşma necə aparılır? (Çəki: 1)

- ☐ istehsal prosesinin ayrı-ayrı mərhələləri müstəqil istehsal kimi həyata keçirilir
- ☐ ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsal edilir
- ☒ hər hansı bir müəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması müstəqil istehsala çevrilir
- ☐ müəssisənin tərkibində olan istehsal bölmələrinin sayının və tərkibin artırılması
- ☐ bir neçə kiçik müəssisələrin inzibati cəhətdən birləşməsi

Sual: Texnoloji ixtisaslaşma necə aparılır? (Çəki: 1)

- ☒ istehsal prosesinin ayrı-ayrı mərhələləri müstəqil istehsal kimi həyata keçirilir
- ☐ ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsal edilir
- ☐ hər hansı bir müəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması müstəqil istehsala çevrilir
- ☐ müəssisənin tərkibində olan istehsal bölmələrinin sayının və tərkibin artırılması
- ☐ bir neçə kiçik müəssisələrin inzibati cəhətdən birləşməsi

Sual: İstehsal prosesinin ayrı-ayrı mərhələlərinin müstəqil istehsal kimi həyata keçirilən ixtisaslaşdırma forması hansıdır? (Çəki: 1)

- ☐ əşya üzrə ixtisaslaşdırma
- ☐ hissə üzrə ixtisaslaşdırma
- ☒ texnoloji ixtisaslaşdırma
- ☐ aqreqat ixtisaslaşdırma
- ☐ fərdi ixtisaslaşdırma

Sual: Hər hansı bir müəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanmasını müstəqil istehsala çevrən ixtisaslaşdırma forması hansıdır? (Çəki: 1)

- ☐ əşya üzrə ixtisaslaşdırma
- ☒ hissə üzrə ixtisaslaşdırma
- ☐ seriyalı ixtisaslaşdırma
- ☐ aqreqat ixtisaslaşdırma
- ☐ fərdi ixtisaslaşdırma

Sual: Ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsalı prosesi gedən ixtisaslaşdırma forması hansıdır? (Çəki: 1)

- ☒ əşya üzrə ixtisaslaşdırma
 - ☐ hissə üzrə ixtisaslaşdırma
 - ☐ seriyalı ixtisaslaşdırma
 - ☐ aqreqat ixtisaslaşdırma
 - ☐ fərdi ixtisaslaşdırma
-

Sual: İstehsalın kooperativləşdirilməsi aşağıda verənlərdən hansında düz ifadə olunmuşdur? (Çəki: 1)

- ☐ konstruksiya və texnoloji cəhətdən sabit və daima təkrarlanan az və ya məhdud iqtisadi təyinatlı eynicinsli məhsul istehsalının müstəqil müəssisə miqyasında təmərküzləşdirilməsi prosesi
 - ☒ müəyyən məhsulu birgə hazırlayan və özünün istehsal-təsərrüfat müstəqilliyini qoruyub saxlayan müəssisələr arasındakı uzun müddətli istehsal əlaqələri sistemi
 - ☐ müxtəlif texnoloji proseslərin bir müəssisədə birləşdirilməsidir
 - ☐ əlaqədar müəssisələr və baş müəssisə arasında hazır məhsulun tam komplektləşdirilməsi üçün istehsal əlaqələridir
 - ☐ hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması prosesi
-

Sual: İstehsalın ixtisaslaşdırılması dedikdə nə başa düşülür? (Sürət 01.05.2014 15:17:26) (Çəki: 1)

- ☒ konstruksiya və texnoloji cəhətdən sabit və daima təkrarlanan az və ya məhdud iqtisadi təyinatlı eynicinsli məhsul istehsalının müstəqil müəssisə miqyasında təmərküzləşdirilməsi prosesi
 - ☐ müəyyən məhsulu birgə hazırlayan və özünün istehsal-təsərrüfat müstəqilliyini qoruyub saxlayan müəssisələrə arasındakı uzun müddətli istehsal əlaqələri sistemi
 - ☐ müxtəlif texnoloji proseslərin bir müəssisədə birləşdirilməsidir
 - ☐ əlaqədar müəssisələr və baş müəssisə arasında hazır məhsulun tam komplektləşdirilməsi üçün istehsal əlaqələridir
 - ☐ hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması prosesi
-

Sual: İstehsalın ixtisaslaşdırılmasının neçə forması var? (Sürət 01.05.2014 15:17:37) (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 8
 - ☐ 10
-

Sual: Aşağıda göstərilənlərdən hansı ixtisaslaşdırmanın formalarına aiddir? (Sürət 01.05.2014 15:17:52) (Çəki: 1)

- ☒ texnoloji ixtisaslaşma
- ☐ ərazi ixtisaslaşdırılması
- ☐ aqreqat ixtisaslaşdırılması

- ☐ təşkilati-təsərrüfat ixtisaslaşdırılması
- ☐ mexaniki ixtisaslaşdırılması

Sual: Əşya üzrə ixtisaslaşma necə aparılır? (Sürət 01.05.2014 15:18:02) (Çəki: 1)

- ☐ istehsal prosesinin ayrı-ayrı mərhələləri müstəqil istehsal kimi həyata keçirilir
- ☒ ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsal edilir
- ☐ hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması müstəqil istehsala çevrilir
- ☐ müəssisənin tərkibində olan istehsal bölmələrinin sayının və tərkibin artırılması
- ☐ bir neçə kiçik müəssisələrin inzibati cəhətdən birləşməsi

Bölmə: 0403

Ad	0403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın kombinəşdirilməsi nədir? (Çəki: 1)

- ☒ müxtəlif texnoloji proseslərin bir müəssisədə birləşdirilməsi
- ☐ ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsalına əsaslanan kombinəşdirmə
- ☐ müxtəlif texnoloji proseslərin bir müəssisədə birləşdirilməsidir
- ☐ əlaqədar müəssisələr və baş müəssisə arasında hazır məhsulun tam komplektləşdirilməsi üçün istehsal əlaqələridir
- ☐ hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması prosesi

Sual: Müəyyən məhsulu birgə hazırlayan və özünün istehsal-təsərrüfat müstəqilliyini qoruyub saxlayan müəssisələr arasındakı uzun müddətli istehsal əlaqələri hansı sisteme aiddir? (Çəki: 1)

- ☐ kombinəşdirmə
- ☒ kooperativləşdirmə
- ☐ ixtisaslaşdırılma
- ☐ təmərküzləşdirmə
- ☐ sahə üzrə təmərküzləşmə

Sual: Konstruksiya və texnoloji cəhətdən sabit və daima təkrarlanan az və ya məhdud iqtisadi təyinatlı eynicinsli məhsul istehsalının müstəqil müəssisə miqyasında təmərküzləşdirilməsi prosesi necə adlanır? (Çəki: 1)

- ☐ istehsalın kombinəşdirilməsi
- ☐ istehsalın kooperativləşdirməsi
- ☒ istehsalın ixtisaslaşdırılması
- ☐ istehsalın təmərküzləşdirməsi

Sual: İstehsalın kombinəlaşdırılması səviyyəsi hansı göstəricilər ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ xüsusi və ümumi
 - ☐ dialektik və ümumi
 - ☒ natural və dəyər
 - ☐ işçilərin sayı ilə
 - ☐ məhsul istehsalı ilə
-

Sual: Eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri necə adlanır? (Çəki: 1)

- ☐ şəhərdaxili kooperativləşdirmə
 - ☐ rayondaxili kooperativləşdirmə
 - ☒ sahədaxili kooperativləşdirmə
 - ☐ bazararası kooperativləşdirmə
 - ☐ kənddaxili kooperativləşdirmə
-

Sual: Aşağıda verilənlərdən hansı sahələrarası kooperativləşdirməyə aiddir? (Çəki: 1)

- ☐ eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☒ müxtəlif sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☐ bir-neçə sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☐ eyni ərazidə olan sənaye müəssisləri arasındakı istehsal əlaqələri
 - ☐ müxtəlif ərazidə olan sənaye müəssisləri arasındakı istehsal əlaqələri
-

Sual: Aşağıda verilənlərdən hansı sahədaxili kooperativləşdirməyə aiddir? (Çəki: 1)

- ☒ eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☐ müxtəlif sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☐ bir-neçə sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
 - ☐ eyni ərazidə olan sənaye müəssisləri arasındakı istehsal əlaqələri
 - ☐ müxtəlif ərazidə olan sənaye müəssisləri arasındakı istehsal əlaqələri
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda göstərilənlərdən hansı axın xəttinin ixtisaslaşma dərəcəsidir? (Çəki: 1)

- ☐ sahələrarası
- ☐ sahələrdaxili

- ☒ bir əşyalı
 - ☐ rayondaxili
 - ☐ fasiləli
-

Sual: Bir əşyalı axın xətti hansı sənaye müəssisələrində tətbiq edilir? (Çəki: 1)

- ☐ müxtəlif məmulatlar hazırlayan, sabit konstruksiyaya malik
 - ☐ qarışıq texnologiyaya malik, az sayda həmcins məmulatlar hazırlayan
 - ☒ sabit konstruksiyaya və texnologiyaya malik, çoxlu sayda həmcins məmulatlar hazırlayan
 - ☐ bütün iş yerlərində konkret əməliyyatlar yerinə yetirilən
 - ☐ müəyyən olunmuş nəqliyyat vasitəsi ilə ahəngdarlığı təmin olunmuş
-

Sual: Sabit konstruksiyaya və texnologiyaya malik, çoxlu sayda həmcins məmulatlar hazırlayan sənaye müəssisəsində hansı qrup axın xətti tətbiq edilir? (Çəki: 1)

- ☐ sabit əşyalı
 - ☐ dəyişən əşyalı
 - ☒ bir əşyalı
 - ☐ qarışıq əşyalı
 - ☐ müxtəlif əşyalı
-

Sual: Dəyişən əşyalı axın xətləri necə səciyyələnir? (Çəki: 1)

- ☒ bir və ya bir neçə qrup hissələrinin emalından sonra digər qrup hissələrinin emalına keçiririlməsi ilə
 - ☐ qarışıq texnologiyaya malik, az sayda həmcins məmulatların hazırlanması ilə
 - ☐ sabit konstruksiyaya və texnologiyaya malik, çoxlu sayda həmcins məmulatların hazırlanması ilə
 - ☐ bütün iş yerlərində konkret əməliyyatların yerinə yetirilməsi ilə
 - ☐ müəyyən olunmuş nəqliyyat vasitəsi ilə ahəngdarlığın təmin olunması ilə
-

Sual: Bir və ya bir neçə qrup hissələrinin emalından sonra digər qrup hissələrinin emalına keçiririlməsi axın xəttinin hansı qrupu ilə səciyyələnir? (Çəki: 1)

- ☐ sabit əşyalı axın xətləri
 - ☒ dəyişən əşyalı axın xətləri
 - ☐ bir əşyalı axın xətləri
 - ☐ qarışıq əşyalı axın xətləri
 - ☐ müxtəlif əşyalı axın xətləri
-

Sual: İstehsalın yüksək dərəcədə ahəngdar və fasiləsiz gedişatını axın xəttinin hansı qrupu təmin edir? (Çəki: 1)

- ☐ sabit əşyalı axın xətləri
 - ☐ dəyişən əşyalı axın xətləri
 - ☒ bir əşyalı axın xətləri
 - ☐ qarışıq əşyalı axın xətləri
 - ☐ müxtəlif əşyalı axın xətləri
-

Sual: Axın xəttinin hansı qrupunda avadanlıqlar hər dəfə yenidən sazlanır ki, bu da istehsalın ahəngdar gedişatına mənfi təsir göstərir? (Çəki: 1)

- ☐ sabit əşyalı axın xətləri
 - ☒ dəyişən əşyalı axın xətləri
 - ☐ bir əşyalı axın xətləri
 - ☐ qarışıq əşyalı axın xətləri
 - ☐ müxtəlif əşyalı axın xətləri
-

Sual: Fasiləsizlik dərəcəsinə görə axın xətləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 6
 - ☐ 8
 - ☐ 7
-

Sual: Fasiləsizlik dərəcəsinə görə axın xətlərinin qrupu hansıdır? (Çəki: 1)

- ☐ mexanikləşdirilmiş və fasiləli
 - ☐ avtomatlaşdırılmış və fasiləsiz
 - ☒ fasiləli və fasiləsiz
 - ☐ dəyişən və bir əşyalı axın xətləri
 - ☐ sabit konstruksiyalı
-

Sual: Fasiləli axın xəttində ayrı-ayrı əməliyyatlarda vaxt necə bölünmüşdür? (Çəki: 1)

- ☒ ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
 - ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur
 - ☐ istehsal tsikli uzun olur
 - ☐ istehsal tsikli paralel olaraq həyata keçirilir
 - ☐ istehsal tsikli qarışıq olaraq həyata keçirilir
-

Sual: Fasiləsiz axın xəttində ayrı-ayrı əməliyyatlarda vaxt necə bölünmüşdür? (Çəki: 1)

- ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
 - ☒ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur
 - ☐ istehsal tsikli uzun olur
 - ☐ istehsal tsikli paralel olaraq həyata keçirilir
 - ☐ istehsal tsikli qarışıq olaraq həyata keçirilir
-

Sual: İstehsalın əhatə edilməsi dərəcəsinə görə axın xətləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 7
 - ☐ 4
 - ☒ 3
 - ☐ 8
 - ☐ 5
-

Sual: İstehsalın əhatə edilməsi dərəcəsinə görə axın xəttinin qrupları hansılardır? (Çəki:

1)

- ☐ fasiləli və fasiləsiz axın xətləri
 - ☒ ümumimüəssisə, sex və sahə axın xətləri
 - ☐ mexaniki və avtomatlaşdırılmış axın xətləri
 - ☐ bir əşyalı axın xətləri
 - ☐ dəyişən əşyalı axın xətləri
-

Sual: Hansı axın xətlərinin tətbiqi kompleks mexanikləşdirilmiş sahələrin,sexlərin və müəssisələrin yaradılmasına imkan verir? (Çəki: 1)

- ☐ fasiləli və fasiləsiz axın xətləri
 - ☒ ümumimüəssisə, sex və sahə axın xətləri
 - ☐ mexaniki və avtomatlaşdırılmış axın xətləri
 - ☐ bir əşyalı axın xətləri
 - ☐ dəyişən əşyalı axın xətləri
-

Sual: Ümumimüəssisə, sex və sahə axın xətləri hansı müəssisələrin yaradılmasında tətbiq edilir? (Çəki: 1)

- ☒ kompleks avtomatlaşdırılmış və mexanikləşdirilmiş müəssisələrin
 - ☐ fasiləli və fasiləsiz işləyən
 - ☐ ixtisaslaşdırılmış müəssisələrin
 - ☐ universallaşdırılmış müəssisələrin
 - ☐ qarışıq müəssisələrin
-

Sual: Mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinə görə hansı axın xətləri var? (Çəki: 1)

- ☐ fasiləli və fasiləsiz axın xətləri
 - ☐ ümumimüəssisə, sex və sahə axın xətləri
 - ☒ qismən mexanikləşdirilmiş, kompleks mexanikləşdirilmiş və avtomatiki axın xətləri
 - ☐ bir əşyalı vədəyişən əşyalı axın xətləri
 - ☐ ixtisaslaşdırılmışvə universallaşdırılmış axın xətləri
-

Sual: Qismən mexanikləşdirilmiş axın xətlərində əməliyyatlar necə yerinə yetirilir? (Çəki: 1)

- ☐ əksər hissə maşın və mexanizimlərin köməyi ilə
 - ☒ əl əməyindən daha çox istifadə olunur
 - ☐ bütün əməliyyatlar maşın və mexanizimlər köməyi ilə
 - ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
 - ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur
-

Sual: Kompleks mexanikləşdirilmiş axın xətlərində əməliyyatlar necə yerinə yetirilir? (Çəki: 1)

- ☒ əksər hissə maşın və mexanizimlərin köməyi ilə
- ☐ əl əməyindən daha çox istifadə olunur
- ☐ bütün əməliyyatlar maşın və mexanizimlər köməyi ilə
- ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun gəlmir
- ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur

Sual: Avtomatik axın xətlərində əməliyyatlar necə yerinə yetirilir? (Çəki: 1)

- ☐ əksər hissə maşın və mexanizimlərin köməyi ilə
 - ☐ əl əməyindən daha çox istifadə olunur
 - ☒ bütün əməliyyatlar maşın və mexanizimlər köməyi ilə
 - ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
 - ☐ ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur
-

Sual: Bütün əməliyyatları maşın və mexanizimlərin köməyi ilə həyata keçirilən axın xətti hansıdır? (Çəki: 1)

- ☒ avtomatik axın xətti
 - ☐ kompleks mexanikləşdirilmiş axın xətti
 - ☐ qismən mexanikləşdirilmiş axın xətti
 - ☐ fasiləli axın xətti
 - ☐ fasiləsiz axın xətti
-

Sual: Əksər hissə maşın və mexanizimlərin köməyi ilə həyata keçirilən axın xətti hansıdır? (Çəki: 1)

- ☐ avtomatik axın xətti
 - ☒ kompleks mexanikləşdirilmiş axın xətti
 - ☐ qismən mexanikləşdirilmiş axın xətti
 - ☐ fasiləli axın xətti
 - ☐ fasiləsiz axın xətti
-

Sual: Əl əməyindən daha çox istifadə edilməklə həyata keçirilən axın xətti hansıdır? (Çəki: 1)

- ☐ avtomatik axın xətti
 - ☐ kompleks mexanikləşdirilmiş axın xətti
 - ☒ qismən mexanikləşdirilmiş axın xətti
 - ☐ fasiləli axın xətti
 - ☐ fasiləsiz axın xətti
-

Sual: Aşağıda verilənlərdən hansı istehsalın axınlı üsulla təşkilinin mühüm şərtidir? (Çəki: 1)

- ☐ bütün iş yerlərində konkret əməliyyatlar yerinə yetirilsin
 - ☒ əsas və köməkçi əməliyyatlar sinxronlaşdırılmış şəkildə həyata keçirilsin
 - ☐ məmulatlar emal olunduqdan sonra bir iş yerindən digərinə uzun fasilədən sonra ötürülsün
 - ☐ maşın və avadanlıqların məhsul hazırlaması ardıcıl olmayaraq həyata keçirilsin
 - ☐ müəyyən olunmuş nəqliyyat vasitəsi ilə ahəngdarlıq təmin olunsun
-

Sual: Aşağıda göstərilənlərdən hansı axınlı istehsalın ilkin və əsas həlqəsidir? (Çəki: 1)

- ☒ axın xətti
- ☐ axın sürəti
- ☐ əsas fondlar

- ☐ istehsal tsikli
- ☐ avtomatlaşdırma dərəcəsi

Sual: Axın xətti ixtisaslaşdırma dərəcəsinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 8
- ☐ 5

Bölmə: 0502

Ad	0502
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Axın xəttinin taktı nəyi səciyyələndirir? (Çəki: 1)

- ☒ bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını
- ☐ nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətini
- ☐ bir axın xəttində ahəngdar buraxılan hissələrin miqdarını
- ☐ hissə vahidinin emal olunmasına sərf edilən vaxtı
- ☐ iki qonşu iş yerinin mərkəzi arasındakı məsafəni

Sual: Bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını hansı kəmiyyət səciyyələndirir? (Çəki: 1)

- ☐ axın xəttinin məhsuldarlığı
- ☐ axın xəttinin ahəngdarlığı
- ☐ axın xəttinin faydalı iş vaxtı fondu
- ☒ axın xəttinin taktı
- ☐ axın xəttinin sürətini

Sual: Axın xəttinin ahəngdarlığı necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını
- ☒ nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətinin intensivliyini
- ☐ bir axın xəttində ahəngdar buraxılan hissələrin miqdarını
- ☐ hissə vahidinin emal olunmasına sərf edilən vaxtı
- ☐ iki qonşu iş yerinin mərkəzi arasındakı məsafəni

Sual: Nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətinin intensivliyini hansı kəmiyyət səciyyələndirir? (Çəki: 1)

- ☐ axın xəttinin məhsuldarlığı
- ☒ axın xəttinin ahəngdarlığı
- ☐ axın xəttinin faydalı iş vaxtı fondu
- ☐ axın xəttinin taktı
- ☐ axın xəttinin sürətini

Sual: Axın xəttinin ahəngdarlığı hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

- $T_{a.x} = N_{proq} \cdot R_{tak}$ ☐
- $R_{tak} = t_{zm} + (L_{qon} \cdot Y_{a.x})$ ☐
- $N = (N_{il} \cdot N_{növ} \cdot t_{növ} \cdot 100)$ ☐
- $A_{x?t} = R_{tak} \cdot N_{his}$ ☒
- $L_{a.x} = N_{i.y.} \cdot L_{qon}$ ☐

Sual: Axın xəttinin məhsuldarlığı necə ifadə olunur? (Çəki: 1)

- ☐ bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını
- ☐ nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətinin intensivliyini
- ☒ eyni vaxtdan bir axın xəttində ahəngdar buraxılan hissələrin miqdarını
- ☐ hissə vahidinin emal olunmasına sərf edilən sürət
- ☐ ikivə daha artıq qonşu iş yerinin mərkəzi arasındakı məsafəni

Sual: Eyni vaxtdan bir axın xəttində ahəngdar buraxılan hissələrin miqdarını hansı kəmiyyət xarakterizə edir? (Çəki: 1)

- ☒ axın xəttinin məhsuldarlığı
- ☐ axın xəttinin ahəngdarlığı
- ☐ axın xəttinin faydalı iş vaxtı fondu
- ☐ axın xəttinin məsafəsi
- ☐ axın xəttinin sürətini

Sual: Axın xəttinin məhsuldarlığı aşağıda verilən hansı ifadə ilə hesablanır? (Çəki: 1)

- $T_{a.x} = N_{proq} \cdot R_{tak}$ ☒
- $R_{tak} = t_{zm} + (L_{qon} \cdot Y_{a.x})$ ☐
- $N = (N_{il} \cdot N_{növ} \cdot t_{növ} \cdot 100)$ ☐
- $A_{x?t} = R_{tak} \cdot N_{his}$ ☐
- $L_{a.x} = N_{i.y.} \cdot L_{qon}$ ☐

Sual: Axın xəttində yerləşdiriləcək avadanlıqların sayını aşağıda verilən hansı ifadə ilə hesablanır? (Çəki: 1)

- $T_{a.x} = N_{proq} \cdot R_{tak}$ ☐
- $R_{tak} = t_{zm} + (L_{qon} \cdot Y_{a.x})$ ☐
- $N = (N_{il} \cdot N_{növ} \cdot t_{növ} \cdot 100)$ ☐
- $A_{x?t} = R_{tak} \cdot N_{his}$ ☐
- ☒

$$N_{av} = t_{em} \cdot R_{tak}$$

Sual: Axın xəttinin uzunluğu necə ifadə olunur? (Çəki: 1)

- ☐ bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını
 - ☐ nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətinin intensivliyini
 - ☐ eyni vaxtdan bir axın xəttində ahəngdar buraxılan hissələrin miqdarını
 - ☐ hissə vahidinin emal olunmasına sərf edilən sürət
 - ☒ iki qonşu iş yerləri arasındakı məsafə
-

Sual: İki qonşu iş yerləri arasındakı məsafəni hansı kəmiyyət xarakterizə edir? (Çəki: 1)

- ☐ axın xəttinin məhsuldarlığı
 - ☐ axın xəttinin ahəngdarlığı
 - ☐ axın xəttinin faydalı iş vaxtı fondu
 - ☐ axın xəttinin məsafəsi
 - ☒ axın xəttinin uzunluğu
-

Sual: Axın xəttinin uzunluğu hansı ifadə ilə təyin edilir? (Çəki: 1)

- $L_{iy} = t_{em} \cdot R_{tak} \cdot K_{nor}$ ☐
 - $L_{tak} = t_{im} + (L_{qon} \cdot Y_{a.x.})$ ☐
 - $N_{iy} = (N_{il} N_{növ} t_{növ} 100)$ ☐
 - $L_{a.x.} = N_{his} L_{qon}$ ☒
 - $N_{av} = t_{em} \cdot R_{tak}$ ☐
-

Sual: Axın xəttinin sürəti hansı ifadə ilə təyin edilir? (Çəki: 1)

- $L_{iy} = t_{em} \cdot R_{tak} \cdot K_{nor}$ ☐
 - $L_{tak} = t_{im} + (L_{qon} \cdot Y_{a.x.})$ ☐
 - $Y_{a.x.} = L_{qm} \cdot R_{tak}$ ☒
 - $L_{a.x.} = N_{his} L_{qon}$ ☐
 - $N_{av} = t_{em} \cdot R_{tak}$ ☐
-

Sual: Pəstah necə ifadə olunur? (Çəki: 1)

- ☒ bitməmiş istəhsaldır
 - ☐ tam istəhsaldır
 - ☐ işlənmiş alətdir
 - ☐ alət növüdür
 - ☐ avadanlıq növüdür
-

Sual: Texnoloji pəstah nədir? (Çəki: 1)

- ☒ yığılmaqda olan hissədir
- ☐ tam hissədir
- ☐ fasilələri aradan qaldırı

- ☐ axın xəttinin fasiləsizliyini təmin edir
 - ☐ peçdə olan məhsul
-

Sual: Yığılmaqda olan hissə pəstahın hansı növünə aiddir? (Çəki: 1)

- ☒ texnoloji pəstah
 - ☐ nəqliyyat pəstahı
 - ☐ dövriyyə pəstahı
 - ☐ sığorta pəstahı
 - ☐ əməliyyatlararası pəstah
-

Sual: Texnoloji pəstah hansı düsturla təyin edilir? (Çəki: 1)

$$L_{iy} = t_{em} \cdot R_{tak} \cdot K_{nor})$$

$$Z_{tp} = N_{his} \cdot N_{iy}$$

$$Y_{ax} = L_{qm} \cdot R_{tak}$$

$$L_{ax} = N_{his} \cdot L_{qon}$$

$$N_{av} = t_{em} \cdot R_{tak}$$

Sual: Dövriyyə pəstahı hansı funksiyanı yerinə yetirir? (Çəki: 1)

- ☐ yığılmaqda olan hissədir
 - ☐ tam hissəni peçdə çıxarır
 - ☐ fasilələri aradan qaldırır
 - ☒ axın xəttinin fasiləsizliyini təmin edir
 - ☐ peçdə olan məhsuldur
-

Sual: Axın xəttinin fasiləsizliyini təmin edən hansı pəstahdır? (Çəki: 1)

- ☐ texnoloji pəstah
 - ☐ nəqliyyat pəstahı
 - ☒ dövriyyə pəstahı
 - ☐ sığorta pəstahı
 - ☐ əməliyyatlararası pəstah
-

Sual: Sığorta pəstahı nə məqsədlə yaradılır? (Çəki: 1)

- ☐ fasilələri aradan qaldırır
 - ☐ axın xəttinin fasiləsizliyini təmin edir
 - ☒ boşdayanmaları aradan qaldırır
 - ☐ yığılmaqda olan hissə
 - ☐ dəstədəki hissələrin səmərəli ölçüsünü təyin edir
-

Sual: Boşdayanmaları aradan qaldırmaq üçün yaradılan pəstah hansıdır? (Çəki: 1)

- ☐ texnoloji pəstah
- ☐ nəqliyyat pəstahı
- ☐ dövriyyə pəstahı
- ☒ sığorta pəstahı

Bölmə: 0503

Ad	0503
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın qeyri-axınlı təşkili üsulları dedikdə hansı istehsal üsulları nəzərdə tutulur? (Çəki: 1)

- ☐ fasiləli və fasiləsiz
- ☒ dəstəli və fərdi
- ☐ ixtisaslaşdırılmış və koopertivləşdirilmiş
- ☐ kombinəedilmiş və dəstəli
- ☐ seriyalı və dəstəli

Sual: İstehsalın təşkilinin dəstəli üsulu hansı müəssisələrdə tətbiq edilir? (Çəki: 1)

- ☒ seriyalarla çoxlu miqdarda məhsullar buraxan müəssisələrdə
- ☐ geniş nomenklaturalı məhsullar hazırlayan müəssisələrdə
- ☐ mövsümi işləyən müəssisələrdə
- ☐ qarışıq məhsul istehsal edən müəssisələrdə
- ☐ ixtisaslaşdırılmış müəssisələrdə

Sual: Dəstəli istehsal üsulunun xarakter cəhəti hansıdır? (Çəki: 1)

- ☐ müəyyən dövürdən bir təkrarlanan məhsullar istehsalı
- ☐ universal məhsullar istehsalı
- ☒ istehsal olunan məhsul seriyalarla buraxılaraq müəyyən müddətdən bir təkrarlanır
- ☐ qarışıq məhsullar istehsalı
- ☐ əl əməyinin payı xeyli saxlanılmış, texnoloji prosesin əsas əməliyyatları mexanikləşdirilmiş

Sual: Dəstədə olan hissələrin səmərəli ölçüsünün təyin edilməsində məqsəd nədir? (Çəki: 1)

- ☒ istehsal prosesinin fasiləsizliyini təmin edir
- ☐ axın xəttinin fasiləliyini təmin edir
- ☐ istehsal prosesinin fasiləli olmasını təmin edir
- ☐ yığılmaqda olan hissələri təmin edir
- ☐ dəstədəki hissələrin səmərəli ölçüsünü təyin edir

Sual: Aşağıda verilənlərdən hansı dəstəli istehsal üsulunun səmərəliliyinin yüksəldiməsi yollarına aiddir? (Çəki: 1)

- ☐ avtomatlaşdırma
 - ☒ qrup halında emal üsulunun tətəbiqi
 - ☐ bitməmiş istehsalın həcmnin artması
 - ☐ emal ediləcək hissələrin eyniləşdirilməsi
 - ☐ əməliyyatların tipləşdirilməsi
-

Sual: Qrup istehsal üsulunun tətəbiqinin üstün cəhəti hansıdır? (Çəki: 1)

- ☒ emal ediləcək hissələrin keyfiyyətini yüksəldir
 - ☐ istehsal tsiklin müddəti çox olur
 - ☐ bitməmiş istehsal həcmnin artmasına gətirib çıxarır
 - ☐ alətlərdən istifadə şəraiti azalır
 - ☐ emal ediləcək hissələrin keyfiyyətini zəiflədir
-

Sual: Qrup istehsal üsulunun tətəbiqi zamanı maşın və avadanlıqların məhsuldarlığı neçə faiz artır? (Çəki: 1)

- ☐ 30-35%
 - ☐ 20-25%
 - ☒ 40-45%
 - ☐ 35-40%
 - ☐ 20-30%
-

Sual: Hansı istehsal üsulun artırılmasında universal-yığma tərtibat üsulundanda istifadə edilir? (Çəki: 1)

- ☒ dəstəli istehsal üsulu
 - ☐ fərdi istehsal üsulu
 - ☐ fasiləsiz istehsal üsulu
 - ☐ axınlı istehsal üsulu
 - ☐ ixtisaslaşdırılmış istehsal üsulu
-

Sual: Dəstəli üsuldan fərqli olaraq fərdi istehsal üsulunda sex və istehsal sahələri hansı proses üzrə təşkil edilir? (Çəki: 1)

- ☐ fiziki proses
 - ☒ texnoloji proses
 - ☐ kimyəvi proses
 - ☐ fizkolloid proses
 - ☐ mexaniki proses
-

Sual: Fərdi istehsal üsulu hansı müəssisələrdə tətbiq olunur? (Çəki: 1)

- ☐ seriyalarla çoxlu miqdarda məhsullar buraxan müəssisələrdə
 - ☒ geniş nomenklaturalı məhsullar hazırlayan müəssisələrdə
 - ☐ mövsümi işləyən müəssisələrdə
 - ☐ qarışıq məhsul istehsal edən müəssisələrdə
 - ☐ ixtisaslaşdırılmış müəssisələrdə
-

Sual: Fərdi istehsal qüsurlu cəhəti aşağıda verilənlərdən hansıdır? (Çəki: 1)

- ☐ emal ediləcək hissələrin keyfiyyətini yüksəldir
 - ☐ istehsal tsiklin müddəti çox olur
 - ☒ istehsal tsiklin müddəti çox olur, bitməmiş istehsal həcmnin artmasına gətirib çıxarır
 - ☐ alətlərdən istifadə şəraiti azalır
 - ☐ emal ediləcək hissələrin keyfiyyətini zəiflədir
-

Sual: Fərdi istehsal üsulunu səmərəliliyinin artırılması hansı tədbirlə həyata keçirilir? (Çəki: 1)

- ☒ emal ediləcək hissələrin eyniləşdirilməsi və standartlaşdırılması
 - ☐ emal ediləcək hissələrin müxtəlifliyi
 - ☐ emal ediləcək hissələrin qarışıqlığı
 - ☐ emal ediləcək hissələrin ixtisaslaşdırılması
 - ☐ emal ediləcək məhsulların miqdarının artımı
-

Sual: Çevik avtomatlaşdırılmış istehsal nədən ibarətdir? (Çəki: 1)

- ☒ rəqəmli-proqramla idarə edilən avtomatik sistemlərdən ibarətdir
 - ☐ mexaniki proseslərdən ibarətdir
 - ☐ texnoloji idarə etmə sistemindən ibarətdir
 - ☐ mexanizimlər sistemindən ibarətdir
 - ☐ alət və avadanlıqlar ssitemindən ibarətdir
-

Sual: Çevik avtomatlaşdırılmış istehsalda əməliyyatlar necə yerinə yetirilir? (Çəki: 1)

- ☐ müxtəlif vaxtda əməliyyatlar yerinə yetirilir
 - ☒ eyni vaxtda müxtəlif əməliyyatlar yerinə yetirilir
 - ☐ bir məmulatın emalı bitdikdən sonra digərinə keçirilir
 - ☐ emal ediləcək hissələr dəyişdirilir
 - ☐ emal ediləcək məhsulların miqdarı artır
-

Sual: Çevik avtomatlaşdırılmış istehsaldan harda tətbiq edilir? (Çəki: 1)

- ☐ ixtisaslaşdırılmış məmulatların hazırlanmasında
 - ☒ müxtəlif növ məmulatların hazırlanmasında
 - ☐ seriyalarla çoxlu miqdarda məhsullar buraxan müəssislərdə
 - ☐ geniş nomenklaturalı məhsullar hazırlayan müəssisələrdə
 - ☐ mövsümi işləyən müəssislərdə
-

Sual: Avtomatlaşdırılmış istehsalın tətbiqi nəyə əsaslanır? (Çəki: 1)

- ☐ fiziki hadisələrə
 - ☐ kimyəvi çevrilmələrə
 - ☒ hesablama texnikasına
 - ☐ mexaniki hesabatlarla
 - ☐ texnoloji proseslərə
-

Sual: İxtisaslaşdırılma dərəcəsinə görə hesablama texnikası neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 9
 - ☐ 5
 - ☐ 6
-

Sual: İxtisaslaşdırılma dərəcəsinə görə hesablama texnikasının hansı qrupları var? (Çəki: 1)

- ☐ qarışıq və universal
 - ☒ universal və ixtisaslaşdırılmış
 - ☐ mövsümi və dəstəli
 - ☐ qrup və dəstəli
 - ☐ fərdi və dəstəli
-

Sual: Universal hesablama texnikasından harada istifadə edilir? (Çəki: 1)

- ☒ geniş dairəli məsələlərin həllində
 - ☐ konkret məsələlərin həllində
 - ☐ istehsal məsələlərin həllində
 - ☐ mexaniki məsələlərin həllində
 - ☐ texnoloji hesabatlarda
-

Sual: İxtisaslaşdırılmış texniki vasitələrdən harada istifadə edilir? (Çəki: 1)

- ☐ geniş dairəli məsələlərin həllində
 - ☒ konkret məsələlərin həllində
 - ☐ istehsal məsələlərin həllində
 - ☐ mexaniki məsələlərin həllində
 - ☐ texnoloji hesabatlarda
-

Sual: Çevik avtomatlaşdırmış istehsal sistemin neçə ünsürü var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☒ 3
 - ☐ 7
 - ☐ 2
-

Sual: Çevik avtomatlaşdırmış istehsal sistemin ünsürləri hansılardır? (Çəki: 1)

- ☐ fərdi və dəstəli
 - ☐ qarışıq və universal
 - ☒ avtomatlaşdırılmış istehsal, çevik istehsalat kompleksi, çevik istehsal modulu
 - ☐ fasiləli və fasiləsiz
 - ☐ seriyalı, dəstəli, fərdi
-

Sual: Avtomatlaşdırılmış istehsal hansı sahələri özündə birləşdirir? (Çəki: 1)

- ☒ mexanikləşdirilmiş və avtomatlaşdırılmış sexləri

- ☐ yüksək dərəcədə avtomatlaşdırılmış dəzgahları
 - ☐ ixtisaslaşdırılmış məmulatlar hazırlayan avadanlıqları
 - ☐ müxtəlif növ məmulatların hazırlayan avadanlıqları
 - ☐ seriyalarla çoxlu miqdarda məhsullar buraxan müəssisələri
-

Sual: Çevik istehsalat kompleksi nədir? (Çəki: 1)

- ☐ mexanikləşdirilmiş və avtomatlaşdırılmış sexlərin cəmi
 - ☒ bütün əməliyyatların idarə edilməsi üçün elektron-hesablayıcı maşınları özündə birləşdirir
 - ☐ ixtisaslaşdırılmış məmulatlar hazırlayan avadanlıqları cəmi
 - ☐ müxtəlif növ məmulatların hazırlayan avadanlıqların cəmi
 - ☐ seriyalarla çoxlu miqdarda məhsullar buraxan müəssisələr
-

Sual: Hazır məmulatın verilməsi və götürülməsinin avtomatik həyata keçirilməsi çevik avtomatlaşdırılmış istehsal sisteminin hansı ünsürü həyat keçirir? (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış istehsal
 - ☒ çevik istehsalat kompleksi
 - ☐ çevik istehsal modulu
 - ☐ fərdi istehsal
 - ☐ kompleks istehsal
-

Sual: Çevik istehsal modulu necə fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ qarışıq
 - ☐ kompleks
 - ☒ təklikdə
 - ☐ mexaniki
 - ☐ dəstəli
-

Sual: Əsaslı vəsait qoyuluşunun özünüödəmə müddəti necə ifadə olunur? (Çəki: 1)

- ☒ əlavə investisiya qoyuluşunun özünü ödəməyi vaxtı göstərir
 - ☐ minimum effektivlik norması
 - ☐ təkrar istehsalın bütün mərhələlərində maddi ehtiyatlardan daha səmərəli istifadə etməkdir
 - ☐ məhsul vahidinin hazırlanması ilə əlaqədar məsrəflərin məbləğini aşağı salır
 - ☐ qazanc vaxtını göstərir
-

Sual: İnvestisiya qoyuluşunun effektivlik əmsalı nəyi ifadə edir? (Çəki: 1)

- ☐ əlavə investisiya qoyuluşunun özünü ödəməyi vaxtı göstərir
 - ☒ minimum effektivlik norması
 - ☐ təkrar istehsalın bütün mərhələlərində maddi ehtiyatlardan daha səmərəli istifadə etməkdir
 - ☐ məhsul vahidinin hazırlanması ilə əlaqədar məsrəflərin məbləğini aşağı salır
 - ☐ qazanc vaxtını göstərir
-

Sual: İllik qənaətin məbləği necə ifadə edilir? (Çəki: 1)

- ☐ əlavə investisiya qoyuluşunun özünü ödəməyi vaxtı göstərir
 - ☐ minimum effektivlik norması
 - ☒ təkrar istehsalın bütün mərhələlərində maddi ehtiyatlardan daha səmərəli istifadə etməkdir
 - ☐ məhsul vahidinin hazırlanması ilə əlaqədar məsrəflərin məbləğini aşağı salır
 - ☐ qazanc vaxtını göstərir
-

Sual: İstehsal tipi nədir? (Çəki: 1)

- ☐ qazanc vaxtını göstərir
 - ☒ istehsalın təşkilati-texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu
 - ☐ əlavə investisiya qoyuluşunun özünü ödəməyi vaxtı göstərir
 - ☐ minimum effektivlik norması
 - ☐ təkrar istehsalın bütün mərhələlərində maddi ehtiyatlardan daha səmərəli istifadə etməkdir
-

Sual: İstehsalın təşkilati-texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ illik qənaətin məbləği
 - ☐ investisiya qoyuluşunun effektivlik əmsalı
 - ☐ əsaslı vəsait qoyuluşunun özünüödəmə müddəti
 - ☒ istehsal tipi
 - ☐ çevik istehsal
-

Sual: Eyni vaxtda yığılmağa buraxılan məmulatın miqdarı nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ “dəstənin ölçüsünü”
 - ☒ “seriyanın ölçüsünü”
 - ☐ “qrupun ölçüsünü”
 - ☐ “fərdi ölçünü”
 - ☐ “miqyasın ölçüsünü”
-

Sual: Eyni vaxtda emala buraxılan hissələrin sayı nəyi xarakterizə edir? (Çəki: 1)

- ☒ “dəstənin ölçüsü”nü
 - ☐ “seriyanın ölçüsü” nü
 - ☐ “qrupun ölçüsü” nü
 - ☐ “fərdi ölçü” nü
 - ☐ “miqyasın ölçüsü” nü
-

Sual: “Seriyanın ölçüsü” necə xarakterizə olunur? (Çəki: 1)

- ☒ eyni vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☐ eyni vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☐ 1 satadan bir yığılmağa buraxılan məmulatın miqdarı
-

Sual: “Dəstənin ölçüsü” necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ eyni vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☒ eyni vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☐ 1 satadan bir yığılmağa buraxılan məmulatın miqdarı
-

Sual: Məhsulun hazırlanması miqyasından, nomenklaturasından, istehsalın ixtisaslaşdırılması dərəcəsiindən asılı olaraq neçə istehsal tipləri mövcuddur? (Çəki: 1)

- ☒ 3
 - ☐ 8
 - ☐ 4
 - ☐ [ye2
 - ☐ 6
-

Sual: Məhsulun hazırlanması miqyasından, nomenklaturasından, istehsalın ixtisaslaşdırılması dərəcəsiindən asılı olaraq hansı istehsal tipləri mövcuddur? (Çəki: 1)

- ☐ dəstəli, fərdiseriyalı
 - ☒ iriseriyalı, orta seriyalı, kiçik seriyalı
 - ☐ qrup seriyalı, kollektiv seriyalı
 - ☐ qarışıq seriyalı, ixtisaslaşdırılmış seriyalı
 - ☐ kütləvi seriyalı, az seriyalı
-

Sual: İstehsalın təşkilinin hansı seriyaya aid olmasını müəyyən etmək üçün hansı kəmiyyətdən istifadə edirlər? (Çəki: 1)

- ☐ kütləvilik əmsalından
 - ☒ seriyalıq əmsalından
 - ☐ fərdilik əmsalından
 - ☐ dəstənin ölçüsündən
 - ☐ seriyanın ölçüsündən
-

Sual: Seriyalıq əmsalı nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ eyni vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda emala buraxılan hissələrin sayı
 - ☐ müxtəlif vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☐ eyni vaxtda yığılmağa buraxılan məmulatın miqdarı
 - ☒ istehsalın təşkilinin hansı seriyaya aid olmasını müəyyən edir
-

Sual: Seriyalıq əmsalı iriseriyalı istehsal şəraitində neçə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2-8
 - ☒ 1-10
 - ☐ 3-7
 - ☐ 2-9
 - ☐ 9-11
-

Sual: Seriyalıq əmsalı orta seriyalı istehsal şəraitində neçə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2-8
- ☐ 1-10
- ☒ 11-20
- ☐ 2-9
- ☐ 9-11

Sual: Seriyalı əmsalı kiçik seriyalı istehsal şəraitində neçə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2-8
- ☐ 1-10
- ☐ 11-20
- ☒ 21-40
- ☐ 9-11

Sual: Hansı istehsal şəraitində istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi aşağıdır ? (Çəki: 1)

- ☐ kütləvi istehsalda
- ☐ seriyalı istehsalda
- ☒ fərdi istehsalda
- ☐ dəstəli istehsalda
- ☐ ixtisaslaşdırılmış istehsalda

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Yeni məhsul necə ifadə olunur? (Çəki: 1)

- ☐ mövcud texnoloji proseslərin təkmilləşdirilməsi
- ☒ müəssisədə buraxılmamış və ya əvvəlkilərdən texniki-iqtisadi parametirlərinə görə əsaslı surətdə fərqlənən
- ☐ maşın və avadanlıq növlərinin konstruksiyası
- ☐ müəssisələrdə istehsalın texniki hazırlığı
- ☐ məhsul növlərinin layihələşdirilməsi

Sual: İstehsalın texniki hazırlığı dedikdə hansı sistem nəzərdə tutulur? (Çəki: 1)

- ☐ məhsulun əməktutumunun azalması sistemi
- ☐ maya dəyəri aşağı düşürən sistem
- ☐ əmək məhsuldarlığı və istehsalın səmərəliliyini artıran sistem
- ☒ mövcud texnoloji proseslərin təkmilləşdirilməsi və lazım olduqda yenisinin işlənilib hazırlanması vəs. kompleks tədbirlər sistemi
- ☐ elmi-texniki tərəqqi istehsalının həcmnin artması, səmərəliliyinin intensivləşdirilməsi

Sual: İstehsalın həcmnin artırılmasının, səmərəliyinin və intensivləşdirilməsinin başlıca mənbəyi nədir? (Çəki: 1)

- ☒ elmi-texniki tərəqqi
 - ☐ sahənin iqtisadiyyatı
 - ☐ təmərküzləşmə
 - ☐ ixtisaslaşma
 - ☐ coğrafi ərazi
-

Sual: Qida sənayesi müəssisələrində istehsalın texniki hazırlığı neçə formada həyata keçir? (Çəki: 1)

- ☐ 8
 - ☒ 3
 - ☐ 7
 - ☐ 4
 - ☐ 2
-

Sual: Qida sənayesi müəssisələrində istehsalın texniki hazırlığın formaları hansıdır? (Çəki: 1)

- ☐ dəstəli, fərdiseriyalı forma
 - ☐ iriseriyalı, orta seriyalı, kiçik seriyalı forma
 - ☐ qrup seriyalı, kollektiv seriyalı forma
 - ☐ qarışıq seriyalı, ixtisaslaşdırılmış seriyalı forma
 - ☒ mərkəzləşdirilmiş forma , qeyri-mərkəzləşdirilmiş forma , qarışıq forma
-

Sual: İstehsalın texniki hazırlığının mərkəzləşdirilmiş formasında işlər kimlər tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ məhsulun əməktutumunun azalması sistemi
 - ☒ istehsalın texniki hazırlığı ilə əlaqədar işləri müəssisəsinin müvafiq şöbələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur
 - ☐ əmək məhsuldarlığı və istehsalın səmərəliliyini artıran sistem
 - ☐ mövcud texnoloji proseslərin təkmilləşdirilməsi və lazım olduqda yenisinin işlənilib hazırlanması vəs. kompleks tədbirlər sistemi
 - ☐ elmi-texniki tərəqqi istehsalının həcmnin artması, səmərəliliyinin intensivləşdirilməsi
-

Sual: İstehsalın texniki hazırlığının qeyri-mərkəzləşdirilmiş formasında işlər kimlər tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ məhsulun əməktutumunun azalması sistemi
 - ☐ istehsalın texniki hazırlığı ilə əlaqədar işləri müəssisəsinin müvafiq şöbələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur
 - ☐ əmək məhsuldarlığı və istehsalın səmərəliliyini artıran sistem
 - ☒ istehsalın texniki hazırlığı ilə əlaqədar işlər sex və istehsal sahələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur
 - ☐ elmi-texniki tərəqqi istehsalının həcmnin artması, səmərəliliyinin intensivləşdirilməsi
-

Sual: İstehsalın texniki hazırlığının qarışıq formasında işlər kimlər tərəfindən həyata

keçirilir? (Çəki: 1)

- ☐ məhsulun əməktutumunun azalması sistemi
 - ☐ istehsalın texniki hazırlığı ilə əlaqədar işlərin müəssisəsinin müvafiq şöbələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur
 - ☒ istehsalın texniki hazırlığı ilə əlaqədar işlərin bir qismi müəssisələrin şöbələri tərəfindən, bir qismi də sex və istehsal sahələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur
 - ☐ istehsalın texniki hazırlığı ilə əlaqədar işlər sex və istehsal sahələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur
 - ☐ elmi-texniki tərəqqi istehsalının həcmnin artması, səmərəliliyinin intensivləşdirilməsi
-

Sual: İşlərin bir qismini müəssisələrin şöbələri tərəfindən, bir qismi də sex və istehsal sahələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan istehsalın texniki hazırlığının forması hansıdır? (Çəki: 1)

- ☒ qarışıq forma
 - ☐ kiçik seriyalı forma
 - ☐ kollektiv seriyalı forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma ,
 - ☐ mərkəzləşdirilmiş forma
-

Sual: Istehsalın texniki hazırlığının qarışıq forması hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☒ kütləvi, iri seriyalı, fərdi istehsal şəraitində
 - ☐ iriseriyalı, orta seriyalı, kiçik seriyalı istehsal şəraitində
 - ☐ qrup seriyalı, kollektiv seriyalı istehsal şəraitində
 - ☐ qarışıq seriyalı, ixtisaslaşdırılmış seriyalı istehsal şəraitində
 - ☐ kütləvi seriyalı, az seriyalı istehsal şəraitində
-

Sual: Istehsalın texniki hazırlığının qeyri mərkəzləşdiromiş forması hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ kütləvi, iri seriyalı, fərdi istehsal şəraitində
 - ☐ iriseriyalı, orta seriyalı, kiçik seriyalı istehsal şəraitində
 - ☐ qrup seriyalı, kollektiv seriyalı istehsal şəraitində
 - ☒ fərdi və kiçik seriyalı istehsal şəraitində
 - ☐ kütləvi seriyalı, az seriyalı istehsal şəraitində
-

Sual: İşləri sex və istehsal sahələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulan istehsalın texniki hazırlığının forması hansıdır? (Çəki: 1)

- ☐ qarışıq forma
 - ☐ kiçik seriyalı forma
 - ☐ kollektiv seriyalı forma
 - ☒ qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ mərkəzləşdirilmiş forma
-

Sual: İşləri müəssisəsinin müvafiq şöbələri tərəfindən həyata keçirilməsini nəzərdə

tutulan istehsalın texniki hazırlığının forması hansıdır? (Çəki: 1)

- ☐ qarışıq forma
 - ☐ kiçik seriyalı forma
 - ☐ kollektiv seriyalı forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma
 - ☒ mərkəzləşdirilmiş forma
-

Sual: Istehsalın texniki hazırlığının iqtisadi cəhətdən məqsədəuyğun olan forması hansıdır? (Çəki: 1)

- ☐ qarışıq forma
 - ☐ kiçik seriyalı forma
 - ☐ kollektiv seriyalı forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma
 - ☒ mərkəzləşdirilmiş forma
-

Sual: Istehsalın texniki hazırlığının bir-bir ilə qarşılıqlı surətdə dinamik vəhdətlik təşkil edən neçə mərhələsi var? (Çəki: 1)

- ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 2
 - ☐ 8
-

Sual: Istehsalın texniki hazırlığının bir-bir ilə qarşılıqlı surətdə dinamik vəhdətlik təşkil edən mərhələləri hansıdır? (Çəki: 1)

- ☒ elmi tədqiqat, konstruksiya, texnoloji hazırlıq, maddi təşkilatı hazırlıq mərhələləri
 - ☐ dispetçer , anbar təsərrüfatı xidmətlərinin mərhələləri
 - ☐ məhsulun keyfiyyətinə nəzarət, energetika təsərrüfatı mərhələləri
 - ☐ maddi-texniki təchizat, təkrar istehsal, marketinq fəaliyyəti mərhələləri
 - ☐ ətraf mühitin mühafizəsinin, istehsalat texniki xidmətin mərhələləri
-

Sual: Istehsalın texniki hazırlığının elmi tədqiqat mərhələsi hansı işləri əhatə edir? (Çəki: 1)

- ☒ yeni məhsul növlərinin yaradılması və buraxılması, texnoloji proseslərin işlənib hazırlanması, yanacaq və enerji növlərinin təkmilləşdirilməsi və s. işləri
 - ☐ yeni yaradılacaq məhsulların xarici görünüşü, fiziki-kimyəvi xassələri, konstruksiyası və s. müəyyənləşdirilir
 - ☐ texnoloji proseslərin işlənib hazırlanması, maşın və avadanlıqların növlərinin seçilməsini, vəs. özündə birləşdirir
 - ☐ yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan maddi-enerji ehtiyatlarının alınması, müəssisəyə gətirilməsi ilə əlaqədar işləri əhatə edir
 - ☐ istehsalın texniki cəhətdən inkişaf perspektivlərini işləyir
-

Sual: Istehsalın texniki hazırlığının konstruksiya mərhələsi hansı işləri əhatə edir? (Çəki: 1)

- ☒ yeni yaradılacaq məhsulların xarici görünüşü, fiziki-kimyəvi xassələri, konstruksiyası

və s. müəyyənləşdirilir

- ☐ yeni məhsul növlərinin yaradılması və buraxılması, texnoloji proseslərin işlənilib hazırlanması, yanacaq və enerji növlərinin təkmilləşdirməsi və s. işləri
 - ☐ texnoloji proseslərin işlənilib hazırlanması, maşın və avadanlıqların növlərinin seçilməsini, vəs. özündə birləşdirir
 - ☐ yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan maddi-enerji ehtiyatlarının alınması, müəssisəyə gətirilməsi ilə əlaqədar işləri əhatə edir
 - ☐ istehsalın texniki cəhətdən inkişaf perspektivlərini işləyir
-

Sual: İstehsalın texniki hazırlığının texnoloji hazırlıq mərhələsi hansı işləri əhatə edir? (Çəki: 1)

- ☐ yeni yaradılacaq məhsulların xarici görünüşü, fiziki-kimyəvi xassələri, konstruksiyası və s. müəyyənləşdirilir
 - ☐ yeni məhsul növlərinin yaradılması və buraxılması, texnoloji proseslərin işlənilib hazırlanması, yanacaq və enerji növlərinin təkmilləşdirməsi və s. işləri
 - ☐ istehsalın texniki cəhətdən inkişaf perspektivlərini işləyir
 - ☐ yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan maddi-enerji ehtiyatlarının alınması, müəssisəyə gətirilməsi ilə əlaqədar işləri əhatə edir
 - ☒ texnoloji proseslərin işlənilib hazırlanması, maşın və avadanlıqların növlərinin seçilməsini, vəs. özündə birləşdirir
-

Sual: İstehsalın texniki hazırlığının maddi və təşkilati hazırlıq mərhələsi hansı işləri əhatə edir? (Çəki: 1)

- ☐ yeni yaradılacaq məhsulların xarici görünüşü, fiziki-kimyəvi xassələri, konstruksiyası və s. müəyyənləşdirilir
 - ☐ yeni məhsul növlərinin yaradılması və buraxılması, texnoloji proseslərin işlənilib hazırlanması, yanacaq və enerji növlərinin təkmilləşdirməsi və s. işləri
 - ☐ istehsalın texniki cəhətdən inkişaf perspektivlərini işləyir
 - ☒ yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan maddi-enerji ehtiyatlarının alınması, müəssisəyə gətirilməsi ilə əlaqədar işləri əhatə edir
 - ☐ texnoloji proseslərin işlənilib hazırlanması, maşın və avadanlıqların növlərinin seçilməsini, vəs. özündə birləşdirir
-

Sual: Yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan maddi-enerji ehtiyatlarının alınması, müəssisəyə gətirilməsi ilə əlaqədar işləri əhatə edən istehsalın texniki hazırlıq mərhələsi hansıdır? (Çəki: 1)

- ☒ maddi və təşkilati hazırlıq mərhələsi
 - ☐ konstruksiya mərhələsi
 - ☐ texnoloji hazırlıq mərhələsi
 - ☐ elmi tədqiqat mərhələsi
 - ☐ marketing fəaliyyəti mərhələsi
-

Sual: Texnoloji proseslərin işlənilib hazırlanması, maşın və avadanlıqların növlərinin seçilməsini, yeni alət və tərtibatların hazırlanmasını vəs. özündə birləşdirən istehsalın texniki hazırlıq mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ maddi və təşkilati hazırlıq mərhələsi
- ☐ konstruksiya mərhələsi

- ☒ texnoloji hazırlıq mərhələsi
 - ☐ elmi tədqiqat mərhələsi
 - ☐ marketing fəaliyyəti mərhələsi
-

Sual: Yeni yaradılacaq məhsulların xarici görünüşü, fiziki-kimyəvi xassələri, konstruksiyası və s. texniki –iqtisadi parametrləri müəyyənləşdirən istehsalın texniki hazırlıq mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ maddi və təşkilati hazırlıq mərhələsi
 - ☒ konstruksiya mərhələsi
 - ☐ texnoloji hazırlıq mərhələsi
 - ☐ elmi tədqiqat mərhələsi
 - ☐ marketing fəaliyyəti mərhələsi
-

Sual: Yeni məhsul növlərinin yaradılması və buraxılması, texnoloji proseslərin işlənilib hazırlanması, yanacaq və enerji növlərinin təkmilləşdirilməsi, maşın və avadanlıqların modernləşdirilməsi istehsalın texniki hazırlıq mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ maddi və təşkilati hazırlıq mərhələsi
 - ☐ konstruksiya mərhələsi
 - ☐ texnoloji hazırlıq mərhələsi
 - ☒ elmi tədqiqat mərhələsi
 - ☐ marketing fəaliyyəti mərhələsi
-

Sual: Aşağıda verilənlərdən hansı istehsalın planlaşdırılmasının vəzifələrinə aiddir? (Çəki: 1)

- ☐ dəyər göstəriciləri
 - ☐ əsas və köməkçi sexlərin yaradılması
 - ☐ istehsalın ahəngdarlığı
 - ☒ yeni məhsulun layihələşdirilməsi, hazırlanması
 - ☐ müəssisənin alət üzrə olan tələbatını minimuma endirmək
-

Sual: Müəssisələrdə istehsalın texniki hazırlığını planlaşdırarkən hansı texniki-iqtisadi tədbirlər müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ əmək haqqının formaları, əmsalı, əmək haqqı fondunun planlaşdırılması
 - ☒ buraxılacaq məhsulun miqdarı və tətbiq sahələri, yerinə yetiriləcək elmi-tədqiqat işlərinin maya dəyəri və s. tədbirlər
 - ☐ ətraf mühitin tullantılardan mühafizə olunması məsələləri
 - ☐ istehsaldaxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılması
 - ☐ texniki-iqtisadi norma və normativlərin işlənilib hazırlanması
-

Sual: Sənaye müəssisələrində istehsalın texniki hazırlığını planlaşdırarkən neçə üsuldən istifadə edirlər? (Çəki: 1)

- ☐ 5
- ☐ 4
- ☐ 8
- ☒ 3
- ☐ 2

Sual: Sənaye müəssisələrində istehsalın texniki hazırlığını planlaşdırarkən hansı üsullardan istifadə edirlər? (Çəki: 1)

- ☐ elmi tədqiqat, konstruksiya, texnoloji hazırlıq, maddi təşkilati hazırlıq üsulları
 - ☒ birbaşa, anoloji, tədqiqat üsulları
 - ☐ məhsulun keyfiyyətinə nəzarət, energetika təsərrüfatı üsulları
 - ☐ maddi-texniki təchizat, təkrar istehsal, marketinq fəaliyyəti üsulları
 - ☐ ətraf mühitin mühafizəsinin, istehsalat texniki xidmətin üsulları
-

Sual: Sənaye müəssisələrində istehsalın texniki hazırlığını planlaşdırarkən birbaşa üsuldən hansı şərtlər daxilində istifadə olunur? (Çəki: 1)

- ☐ əmək haqqının formaları, əmsalı , əmək haqqı fondunun planlaşdırılması zamanı
 - ☐ buraxılacaq məhsulun miqdarı və tətbiq sahələri, yerinə yetiriləcək elmi-tədqiqat işlərinin maya dəyəri və s.tədbirlər zamanı
 - ☒ daima təkrarlanan işlərdə əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri müəyyən etdikdə
 - ☐ istehsaldaxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılmasında istifadə olunur
 - ☐ texniki-iqtisadi norma və normativlərin işləyib hazırlanması zamanı istifadə olunur
-

Sual: Sənaye müəssisələrində istehsalın texniki hazırlığını planlaşdırarkən anoloji üsuldən hansı şərtlər daxilində istifadə olunur? (Çəki: 1)

- ☐ əmək haqqının formaları, əmsalı , əmək haqqı fondunun planlaşdırılması zamanı
 - ☐ buraxılacaq məhsulun miqdarı və tətbiq sahələri, yerinə yetiriləcək elmi-tədqiqat işlərinin maya dəyəri və s.tədbirlər zamanı
 - ☐ daima təkrarlanan işlərdə əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri müəyyən etdikdə
 - ☐ istehsaldaxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılmasında istifadə olunur
 - ☒ statistik məlumatlardan istifadə etməklə yaradılacaq məhsul üçün əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri işləyib hazırladıqda
-

Sual: Sənaye müəssisələrində istehsalın texniki hazırlığını planlaşdırarkən tədqiqat üsulundan hansı şərtlər daxilində istifadə olunur? (Çəki: 1)

- ☐ əmək haqqının formaları, əmsalı , əmək haqqı fondunun planlaşdırılması zamanı
 - ☐ buraxılacaq məhsulun miqdarı və tətbiq sahələri, yerinə yetiriləcək elmi-tədqiqat işlərinin maya dəyəri və s.tədbirlər zamanı
 - ☐ daima təkrarlanan işlərdə əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri müəyyən etdikdə
 - ☒ istehsalın texniki hazırlığı üzrə işlərin həcmi və əməktutumunu hesabladıqda
 - ☐ statistik məlumatlardan istifadə etməklə yaradılacaq məhsul üçün əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri işləyib hazırladıqda
-

Sual: İstehsalın texniki hazırlığı üzrə işlərin həcmi və əməktutumunu hesabladıqda planlaşdırmanın hansı üsulundan istifadə edilir? (Çəki: 1)

- ☐ konstruksiya üsulundan
- ☐ birbaşa üsuldən
- ☐ anoloji üsuldən

- ☒ tədqiqat üsulundan
 - ☐ texnoloji hazırlıq üsulundan
-

Sual: Statistik məlumatlardan istifadə etməklə yaradılacaq məhsul üçün əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri işləyib hazırladıqda planlaşdırmanın hansı üsulundan istifadə edilir? (Çəki: 1)

- ☐ konstruksiya üsulundan
 - ☐ birbaşa üsuldan
 - ☒ anoloji üsuldan
 - ☐ tədqiqat üsulundan
 - ☐ texnoloji hazırlıq üsulundan
-

Sual: Daima təkrarlanan işlərdə əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri müəyyən etdikdə planlaşdırmanın hansı üsulundan istifadə edilir? (Çəki: 1)

- ☐ konstruksiya üsulundan
 - ☒ birbaşa üsuldan
 - ☐ anoloji üsuldan
 - ☐ tədqiqat üsulundan
 - ☐ texnoloji hazırlıq üsulundan
-

Sual: İstehsalın texniki hazırlığını planlaşdırdıqda ən mühüm məsələrdən biri hansıdır? (Çəki: 1)

- ☒ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt düzgün müəyyənləşdirilsin
 - ☐ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt bir saat olsun
 - ☐ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt müxtəlif olsun
 - ☐ ətraf mühitin tullantılardan mühafizə olunması məsələləri
 - ☐ istehsaldaxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılması
-

Sual: İstehsalın konstruktor hazırlığı nədir? (Çəki: 1)

- ☐ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt düzgün müəyyənləşdirilməsi üçün konstruktor sənədlərinin hazırlanması
 - ☐ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt bir saat olsun
 - ☐ yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsi üçün konstruktor sənədlərinin hazırlanması
 - ☒ yeni məhsul növlərinin layihələşdirilməsi və hazırlanması üçün konstruktor sənədlərinin hazırlanması
 - ☐ istehsaldaxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılması üçün konstruktor sənədlərinin hazırlanması
-

BÖLMƏ: 0602

Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeni məhsul növlərinin layihələşdirilməsi və hazırlanması üçün konstruktor sənədlərinin hazırlanması dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ istehsalın konstruktor hazırlığı
- ☐ birbaşa üsuldan istifadə
- ☐ anoloji üsuldan istifadə
- ☐ tədqiqat üsulundan istifadə
- ☐ texnoloji hazırlıq üsulundan istifadə

Sual: Istehsalın konstruktor hazırlığına ümumi rəhbərlik kim tərəfindən olunur? (Çəki: 1)

- ☒ baş mühəndis
- ☐ texniki şöbə
- ☐ yardımçı şöbə
- ☐ müəssisənin rəhbəri
- ☐ dispetçer

Sual: Istehsalın konstruktor hazırlığına operativ rəhbərlik kim tərəfindən olunur? (Çəki: 1)

- ☐ baş mühəndis
- ☒ texniki şöbə
- ☐ anbar nəzarətçisi
- ☐ müəssisənin rəhbəri
- ☐ dispetçer

Sual: Sənaye müəssisəsində baş mühəndisin vəzifəsi nədir? (Çəki: 1)

- ☐ müəssisəni idarə etmək
- ☐ satışa nəzarət etmək
- ☐ istehsala nəzarət etmək
- ☒ istehsalın konstruktor hazırlığına ümumi rəhbərlik
- ☐ istehsalın konstruktor hazırlığına operativ rəhbərlik

Sual: Sənaye müəssisəsində texniki şöbənin funksiyası hansıdır? (Çəki: 1)

- ☐ müəssisəni idarə etmək
- ☐ satışa nəzarət etmək
- ☐ istehsala nəzarət etmək
- ☐ istehsalın konstruktor hazırlığına ümumi rəhbərlik
- ☒ istehsala operativ rəhbərlik

Sual: Yeni yaradılacaq məhsulun texniki tapşırığının işlənilib hazırlanması nəyə əsaslanır? (Çəki: 1)

- ☐ yeni yaradılacaq məhsulun ümumi görünüşü, norma və normativlərinə və s.

- ☐ yeni yaradılacaq məhsulun qrafiki hissələri, onların hazırlanması üçün lazım olan maddi-enerji ehtiyatlarına və s.
 - ☒ yeni yaradılacaq məhsulun adları, təyinatına, miqdrana və s.
 - ☐ texniki layihəsinə
 - ☐ məmulatın müxtəlif növlərdəki hissə və konstruktiv oxşarlığına
-

Sual: Yeni yaradılacaq məhsulun eskiz layihəsinin tərtibi edilməsi nəyə əsaslanır? (Çəki: 1)

- ☒ yeni yaradılacaq məhsulun ümumi görünüşü, norma və normativlərinə və s.
 - ☐ yeni yaradılacaq məhsulun qrafiki hissələri, onların hazırlanması üçün lazım olan maddi-enerji ehtiyatlarına və s.
 - ☐ yeni yaradılacaq məhsulun adları, təyinatına, miqdrana və s.
 - ☐ texniki layihəsinə
 - ☐ məmulatın müxtəlif növlərdəki hissə və konstruktiv oxşarlığına
-

Sual: Yeni yaradılacaq məhsulun texniki tapşırığı və eskiz layihəsinə əsasən onun texniki layihəsinin işlənməsi nəyə əsaslanır? (Çəki: 1)

- ☐ yeni yaradılacaq məhsulun ümumi görünüşü, norma və normativlərinə və s.
 - ☒ yeni yaradılacaq məhsulun qrafiki hissələri, onların hazırlanması üçün lazım olan maddi-enerji ehtiyatlarına və s.
 - ☐ məmulatın müxtəlif növlərdəki hissə və konstruktiv oxşarlığına
 - ☐ yeni yaradılacaq məhsulun layihələşdirilməsi səviyyəsinə
 - ☐ yeni yaradılacaq məhsulun adları, təyinatına, miqdrana və s.
-

Sual: Yeni məhsul növünün cizgiləri nəyə əsasən tərtib edilir? (Çəki: 1)

- ☒ texniki layihəsinə
 - ☐ yeni yaradılacaq məhsulun qrafiki hissələri, onların hazırlanması üçün lazım olan maddi-enerji ehtiyatlarına və s.
 - ☐ məmulatın müxtəlif növlərdəki hissə və konstruktiv oxşarlığına
 - ☐ yeni yaradılacaq məhsulun layihələşdirilməsi səviyyəsinə
 - ☐ yeni yaradılacaq məhsulun adları, təyinatına, miqdrana və s.
-

Sual: Eyniləşdirmə nədir? (Çəki: 1)

- ☒ məmulatın müxtəlif növlərdəki hissə və qovşaqların oxşarlığını təmin edir
 - ☐ yeni yaradılacaq məhsulun layihələşdirilməsi səviyyəsinə və sürətinə əhəmiyyətli dərəcədə təsir
 - ☐ yeni yaradılacaq məhsulun layihələşdirilməsinə sərf olunan xərclərin azaldılması
 - ☐ müəyyən edilmiş hədud dairəsində öz istisam göstəricilərinin əhəmiyyətini təmin edir
 - ☐ rejimlər və istismar qaydalarına əməli təmin edir
-

Sual: Standartlaşdırma nəyə təsir göstərir? (Çəki: 1)

- ☐ məmulatın müxtəlif növlərdəki hissə və qovşaqların oxşarlığını təmin edir
- ☐ yeni yaradılacaq məhsulun ümumi görünüşü, norma və normativlərinə və s. təsir edir
- ☐ yeni yaradılacaq məhsulun layihələşdirilməsinə sərf olunan xərclərin azaldılmasına təsir edir

- ☒ yeni yaradılacaq məhsulun layihələşdirilməsi səviyyəsinə və sürətinə əhəmiyyətli dərəcədə təsir
 - ☐ rejimlər və istismar qaydalarına əməli təmin edir
-

Sual: Hissələrin standartlaşdırma səviyyəsini müəyyən etmək üçün hansı əmsaladan istifadə edilir? (Çəki: 1)

- ☐ eyniləşdirmə əmsalı
 - ☒ standartlaşdırma əmsalı
 - ☐ texnoloji əmsal
 - ☐ konstruksiyə əmsalı
 - ☐ ekvivalent əmsal
-

Sual: Qovşaqların standartlaşdırma səviyyəsini müəyyən etmək üçün hansı əmsaladan istifadə edilir? (Çəki: 1)

- ☐ eyniləşdirmə əmsalı
 - ☒ standartlaşdırma əmsalı
 - ☐ texnoloji əmsal
 - ☐ konstruksiyə əmsalı
 - ☐ ekvivalent əmsal
-

Sual: Yeni yaradılacaq məhsulun iqtisadi səmərəliliyini sınaqdan keçirmə mərhələsində müəyyənləşdirmək lazım gəlsə hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ məhsulun uzunömürlülüüyü
 - ☐ saxlanmasına çəkilən xərclərin miqdarı
 - ☒ xammal və materialdan istifadə etmə əmsalı
 - ☐ etibarlılığı
 - ☐ isthsala tətbiqi nəticəsində əldə ediləcək məbləğ
-

Sual: Yeni yaradılacaq məhsulun iqtisadi səmərəliliyini istismar dövründə müəyyənləşdirmək lazım gəlsə hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☒ məhsulun uzunömürlülüüyü
 - ☐ məhsulun çəkisi
 - ☐ xammal və materialdan istifadə etmə əmsalı
 - ☐ sərf olunan vaxtın kəmiyyəti
 - ☐ hazırlanmasına çəkilən xərclər
-

Sual: Məhsulun texniki etibarlılığı nədir? (Çəki: 1)

- ☒ öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti
 - ☐ yeni məhsulun yaradılmasında mühüm mərhələ
 - ☐ məhsulun nəzərdə tutulmuş mövqeyi
 - ☐ yeni məhsulların yaradılması üçün ideya axtarışı
 - ☐ yeni məhsulun satışının aşağı düşməsi ilə xarakterizə olunur
-

Sual: Məhsulun uzunömürlük xüsusiyyəti hansı xassə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti

- ☐ yeni məhsulun yaradılmasında mühüm mərhələ
 - ☒ uzun müddət iş qabiliyyətini saxlamq ilə
 - ☐ yeni məhsulların yaradılması üçün ideya axtarışı
 - ☐ yeni məhsulun satışının aşağı düşməsi ilə xarakterizə olunur
-

Sual: Məhsulun təmirə yararlığı xüsusiyyəti hansı xassə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti
 - ☐ yeni məhsulun yaradılmasında mühüm mərhələ
 - ☐ uzun müddət iş qabiliyyətini saxlamq ilə
 - ☐ yeni məhsulların yaradılması üçün ideya axtarışı
 - ☒ nasazlıqları bərpa etməyə uyğunlaşma
-

Sual: Nasazlıqları bərpa etməyə uyğunlaşma xassəsi məhsulun hansı xüsusiyyətinə uyğundur? (Çəki: 1)

- ☐ uzunömürlük
 - ☒ təmirə yararlığı
 - ☐ texniki etibarlılığı
 - ☐ texnoloji maya dəyəri
 - ☐ ideyanın yaradılması
-

Sual: Uzun müddət iş qabiliyyətini saxlamq xassəsi məhsulun hansı xüsusiyyətinə uyğundur? (Çəki: 1)

- ☒ uzunömürlük
 - ☐ təmirə yararlığı
 - ☐ marketinq strategiyası
 - ☐ texnoloji maya dəyəri
 - ☐ ideyanın yaradılması
-

Sual: Öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti məhsulun hansı xüsusiyyətinə uyğundur? (Çəki: 1)

- ☐ uzunömürlük
 - ☐ təmirə yararlığı
 - ☒ texniki etibarlılığı
 - ☐ texnoloji maya dəyəri
 - ☐ ideyanın yaradılması
-

Sual: İstehsalın texnoloji hazırlığının neçə forması var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☐ 6
 - ☒ 3
 - ☐ 2
-

Bölmə: 0603

Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın texnoloji hazırlığının formaları hansıdır? (Çəki: 1)

- ☐ elmi tədqiqat, konstruksiya, texnoloji hazırlıq, maddi təşkilati hazırlıq forma
- ☐ birbaşa, anoloji, tədqiqat forma
- ☐ məhsulun keyfiyyətinə nəzarət, energetika təsərrüfatı forma
- ☒ mərkəzləşdirilmiş ,qeyri-mərkəzləşdirilmiş, qarışıq forma
- ☐ ətraf mühitin mühafizəsinin, istehsala texniki xidmətin forma

Sual: Mərkəzləşdirilmiş forma hansı istehsal şəraitində geniş tətbiq edilir? (Çəki: 1)

- ☐ fasiləli və fasiləsiz işləyən müəssislərdə
- ☐ ixtisaslaşdırılmış və kooperativləşdiilmiş istehsal şəraitində
- ☒ kütləvi, orta, iri seriyalı istehsal şəraitində
- ☐ köməkçi , yardımçı sexlərdə
- ☐ xidmətedici , əsas sexlərdə

Sual: İstehsalın texnoloji hazırlığının mərkəzləşdirilmiş formasında işlər müəssisənin hansı şöbəsi tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ köməkçi şöbə
- ☐ yardımçı sexlərdə
- ☐ xidmətedici şöbə
- ☐ əsas sexlərdə
- ☒ texnoloji şöbə

Sual: Qeyri mərkəzləşdirilmiş forma hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☒ kiçik seriyalı və fərdi istehsal şəraitində
- ☐ ixtisaslaşdırılmış və kooperativləşdiilmiş istehsal şəraitində
- ☐ kütləvi, orta, iri seriyalı istehsal şəraitində
- ☐ köməkçi , yardımçı sexlərdə
- ☐ xidmətedici , əsas sexlərdə

Sual: Qarışıq forma hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ kiçik seriyalı və fərdi istehsal şəraitində
- ☐ ixtisaslaşdırılmış və kooperativləşdiilmiş istehsal şəraitində
- ☒ istehsalın təşkilinin bütün formalarında
- ☐ köməkçi , yardımçı sexlərdə
- ☐ xidmətedici , əsas sexlərdə

Sual: İstehsalın texnoloji hazırlığının hansı forması istehsalın təşkilinin bütün

formalarında tətbiq edilir? (Çəki: 1)

- ☒ qarışıq forma
 - ☐ qeyri mərkəzləşdirilmiş forma
 - ☐ mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
 - ☐ konstruksiya forması
-

Sual: İstehsalın texnoloji hazırlığının hansı forması kiçik seriyalı və fərdi istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ qarışıq forma
 - ☒ qeyri mərkəzləşdirilmiş forma
 - ☐ mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
 - ☐ konstruksiya forması
-

Sual: İstehsalın texnoloji hazırlığının hansı forması kütləvi, orta, iri seriyalı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ qarışıq forma
 - ☐ qeyri mərkəzləşdirilmiş forma
 - ☒ mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
 - ☐ avtomatlaşdırılmış forması
-

Sual: Yeni növ məhsul hazırlanarkən texnoloji proseslərin ən əlverişlisi və səmərəlisini seçmək üçün hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətindən
 - ☐ təmirə yararlığı
 - ☐ məhsulun ölçüsündən
 - ☒ texnoloji maya dəyəri
 - ☐ ideyanın yaradılması
-

Sual: Texnoloji maya dəyərinin tərkibiə daxil olan xərclər şərti olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 4
 - ☒ 2
 - ☐ 3
 - ☐ 7
 - ☐ 6
-

Sual: Texnoloji maya dəyərinin tərkibiə daxil olan xərclər şərti olaraq hansıdır? (Çəki: 1)

- ☐ illik xərclər
 - ☒ sabit və dəyişən xərclər
 - ☐ marketing xərcləri və dəyişən xərclər
 - ☐ cari və sabit xərclər
 - ☐ dəyər göstəricisi və natural dəyər
-

Sual: Sabit xərclərin göstəricisi nədir? (Çəki: 1)

- ☒ maşın və avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər
 - ☐ yeni yaradılacaq məhsulun mədər
 - ☐ məhsul vahidinin hazırlanmasına sərf olunan xərclərin investisiya qoyuluşunun həcmi
 - ☐ effektivlik əmsalı
 - ☐ illik qənaətin məbləği
-

Sual: Dəyişən xərclərin göstəricisi nədir? (Çəki: 1)

- ☒ yanacağa və enerjiyə və s. çəkilən xərclər
 - ☐ maşın və avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər
 - ☐ yeni yaradılacaq məhsulun mədər
 - ☐ məhsul vahidinin hazırlanmasına sərf olunan xərclərin investisiya qoyuluşunun həcmi
 - ☐ effektivlik əmsalı
-

Sual: Məhsul vahidinin maya dəyəri hansı ifadə ilə hesablanır? (Çəki: 1)

- $f_{d.tex} = (X_d - X_s) : N_y$ ☐
 - $f_{d.tex} = X_d + X_s$ ☐
 - $f_{d.tex} = (X_d + X_s) : N_y$ ☒
 - $f_{d.tex} = X_d : N_y$ ☐
 - $f_{d.tex} = (X_d + X_s) + N_y$ ☐
-

Sual: Məhsul vahidinin texnoloji maya dəyəri eyni olduqda səmərəli variantı seçmək üçün hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☐ maya dəyərindən
 - ☐ "texnoloji proqram"
 - ☐ investisiya dəyərindən
 - ☒ "kritik proqram"
 - ☐ "elektron proqram"
-

Sual: Məhsulun ideyası anlayışı nədir? (Çəki: 1)

- ☒ müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
 - ☐ ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı
 - ☐ real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təssürat
 - ☐ məqsədli bazarın kəmiyyəti
 - ☐ uzunmüddətli strateji yanaşma
-

Sual: Məhsulun mənası anlayışı nədir? (Çəki: 1)

- ☐ müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
 - ☐ uzunmüddətli strateji yanaşma
 - ☐ real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təssürat
 - ☐ məqsədli bazarın kəmiyyəti
 - ☒ ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı
-

Sual: Məhsulun surəti anlayışı nədir? (Çəki: 1)

- ☐ müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
- ☐ texniki-iqtisadi norma
- ☒ real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təsəvvür
- ☐ məqsədli bazarın kəmiyyəti
- ☐ ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı

Sual: Yeni məhsulun bazara çıxarılmasının neçə mərhələsi var? (Çəki: 1)

- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2
- ☐ 7

Sual: Yeni məhsulun bazara çıxarılmasının mərhələləri hansılardır? (Çəki: 1)

- ☐ yeni məhsulun layihəsinin işlənilib həyata keçirilməsi, sınaqların keçirilməsi
- ☐ kommersiya istehsalının təşkili, ideyaların yaradılması
- ☒ bazara çıxma mərhələsi, yeni məhsulun bazar tərəfindən qəbul edilməsi, yetkinlik mərhələsi, tənzimləmə mərhələsi
- ☐ marketing strategiyası, ideyaların yaradılması, sınaqların keçirilməsi
- ☐ ideyaların yaradılması, ideyanın seçilməsi, istehsal və satış imkanlarının təhlili mərhələsi

Bölmə: 0701

Ad	0701
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhsulun nomenklaturası nədir? (Çəki: 1)

- ☐ məhsulun növ, tip, ölçü, marka üzrə tərkibi
- ☐ şəxsi və istehsal tələbatını ödəmək qabiliyyəti
- ☒ məhsulun qrup, yarımqrup üzrə planlaşdırılmada sistemləşdirilmiş siyahısı
- ☐ natural iafdədədə məhsul istehsalı bölməsi
- ☐ istehsal edilən məhsulun həcmi səciyyətləndirir

Sual: Məhsulun çeşidi necə xarakterizə olunur? (Çəki: 1)

- ☒ məhsulun növ, tip, ölçü, marka üzrə tərkibi
- ☐ şəxsi və istehsal tələbatını ödəmək qabiliyyəti
- ☐ məhsulun qrup, yarımqrup üzrə planlaşdırılmada sistemləşdirilmiş siyahısı
- ☐ natural iafdədədə məhsul istehsalı bölməsi

☐ istehsal edilən məhsulun həcmi səciyyələndirir

Sual: Məhsulun keyfiyyəti necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ məhsulun növ, tip, ölçü, marka üzrə tərkibi
 - ☐ istehsal edilən məhsulun həcmi səciyyələndirir
 - ☐ məhsulun qrup, yarımqrup üzrə planlaşdırılmada sistemləşdirilmiş siyahısı
 - ☐ anbarda qalmış hazır məhsulun miqdarı
 - ☒ şəxsi və istehsal tələbatını ödəmək qabiliyyəti
-

Sual: İstehsal proqramı neçə bölmə üzrə hazırlanır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☐ 2
 - ☒ 3
 - ☐ 1
-

Sual: İstehsal proqramının bölmələri hansılardır? (Çəki: 1)

- ☐ məqsədin formalaşdırılması, iqtisadi inkişaf sürətinin müəyyənləşdirin forma
 - ☐ normativ metodlar, analitik-hesablama metodu
 - ☐ dinamiki sıralar metodu, iqtisadi-riyazi üsul
 - ☒ natural ifadə də məhsul istehsalı bölməsi, tamamlanmamış məhsul qalığının dəyişməsi bölməsi, istehsal gücü balansı və ondan istifadə bölməsi
 - ☐ şərti-xalis məhsul, normativ-xalis məhsul bölməsi
-

Sual: Müəssisənin istehsal proqramını hazırlayarkən neçə göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 7
 - ☐ 5
 - ☐ 6
-

Sual: Müəssisənin istehsal proqramını hazırlamaq üçün hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ növ, tip, ölçü, marka üzrə tərkibi göstəriciləri
 - ☒ natural, dəyər, əmtək göstəricisi
 - ☐ elmi tədqiqat, konstruksiya, texnoloji hazırlıq göstəricisi
 - ☐ birbaşa, anoloji, tədqiqat forma göstəriciləri
 - ☐ məhsulun keyfiyyətinə nəzarət, energetika təsərrüfatı forma göstəriciləri
-

Sual: Natural göstərici hansı ifadə ilə səciyyələndirir ? (Çəki: 1)

- ☐ məhsulun həcmi dəyər ifadəsində səciyyələndirir
- ☐ istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
- ☐ müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların natural

həcmi

- ☐ natural haqqı alınan məhsuldur
 - ☒ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Dəyər göstəricisi hansı ifadə ilə səciyyələnir ? (Çəki: 1)

- ☒ məhsulun həcmi dəyər ifadəsində səciyyələndirir
 - ☐ istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☐ müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların həcmi
 - ☐ haqqı alınan məhsuldur
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Dəyər göstəricilərinə hansı göstəricilər aiddir? (Çəki: 1)

- ☒ ümumi, əmtəlik, realizə, xalis məhsul göstəriciləri
 - ☐ natural, dəyər, əmtək göstəricisi
 - ☐ elmi tədqiqat, konstruksiya, texnoloji hazırlıq göstəricisi
 - ☐ birbaşa, anoloji, tədqiqat forma göstəriciləri
 - ☐ məhsulun keyfiyyətinə nəzarət, energetika təsərrüfatı forma göstəriciləri
-

Sual: Ümumi məhsul hansı göstərici ilə səciyyələndirilir? (Çəki: 1)

- ☐ məhsulun həcmi dəyər ifadəsində səciyyələndirir
 - ☒ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☐ haqqı alınan məhsuldur
 - ☐ müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Əmtəlik məhsul hansı göstərici ilə səciyyələndirilir? (Çəki: 1)

- ☐ müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn fəaliyyət
 - ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☐ haqqı alınan məhsuldur
 - ☒ müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Realizə məhsulu hansı göstərici ilə səciyyələndirilir? (Çəki: 1)

- ☒ sifarişçilər tərəfindən haqqı ödənilən məhsuldur
 - ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☐ müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn fəaliyyət
 - ☐ müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Xalis məhsulu hansı göstərici ilə səciyyələndirilir? (Çəki: 1)

- ☐ sifarişçilər tərəfindən haqqı ödənilən məhsuldur
- ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
- ☐ müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn fəaliyyət
- ☒ müəssisədə yerinə yetirilmiş dəyərin kəmiyyətini

- ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Müəssisədə yerinə yetirilmiş dəyərin kəmiyyətini səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- ☒ xalis məhsul
☐ realizə məhsulu
☐ əmtəəlik məhsul
☐ ümumi məhsul
☐ şərti-xalis məhsul
-

Sual: Sifarişçilər tərəfindən haqqı ödənilən məhsul kəmiyyətini səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ xalis məhsul
☐ əmtəəlik məhsul
☒ realizə məhsulu
☐ ümumi məhsul
☐ şərti-xalis məhsul
-

Sual: Müəssisədn kənarda realizə olunmaq üçün nəzərdə tutduöu məhsulların həcmi özündə əhatə edən kəmiyyəti səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ normativ-xalis məhsul
☒ əmtəəlik məhsul
☐ realizə məhsulu
☐ ümumi məhsul
☐ şərti-xalis məhsul
-

Sual: Müəssisənin kənara vermək üçün öz istehsalında istifadə etdiyi məhsulun həcmi səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ şərti-xalis məhsul
☐ normativ-xalis məhsul
☐ əmtəəlik məhsul
☒ ümumi məhsul
☐ realizə məhsulu
-

Sual: Məhsulun həcmi dəyər ifadəsində səciyyələndirməyə imkan verən göstərici hansıdır? (Çəki: 1)

- ☐ xalis məhsul göstəricisi
☒ dəyər göstəriciləri
☐ əmtəəlik məhsul göstəricisi
☐ ümumi məhsul göstəricisi
☐ şərti-xalis məhsul göstəricisi
-

Sual: Məhsulların kəmiyyətini onlara xas olan natural formada səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ xalis məhsul göstəricisi

- ☐ dəyər göstəriciləri
 - ☐ əmtəəlik məhsul göstəricisi
 - ☐ ümumi məhsul göstəricisi
 - ☒ natural göstəricilər
-

Sual: Xalis məhsulun neçə növü var? (Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 7
 - ☐ 4
 - ☐ 5
-

Sual: Xalis məhsulun növləri hansılardır? (Çəki: 1)

- ☐ natural və dəyər göstəriciləri
 - ☒ şərti-xalis məhsul və normativ-xalis məhsul göstəricisi
 - ☐ əmtəəlik məhsul və realizə məhsulu göstəricisi
 - ☐ ümumi və dəyər məhsul göstəricisi
 - ☐ natural və xalis məhsul göstəricilər
-

Sual: Şərti-xalis məhsul hansı fəaliyyət göstəricisidir? (Çəki: 1)

- ☐ sifarişçilər tərəfindən haqqı ödənilən məhsuldur
 - ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☒ müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn
 - ☐ müəssisədə yerinə yetirilmiş dəyərin kəmiyyətini
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Normativ-xalis məhsul hansı fəaliyyət göstəricisidir? (Çəki: 1)

- ☐ müəyyən dövr ərzində fəaliyyət göstərir
 - ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☐ müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn
 - ☒ məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcm göstəricisi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn fəaliyyət göstəricisi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ natural göstəriciləri
 - ☐ normativ-xalis məhsul
 - ☐ əmtəəlik məhsul göstəricisi
 - ☒ şərti-xalis məhsul
 - ☐ xalis məhsul göstəricilər
-

Sual: Məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcm göstəricisi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ natural göstəriciləri
 - ☒ normativ-xalis məhsul
 - ☐ əmtəəlik məhsul göstəricisi
 - ☐ şərti-xalis məhsul
 - ☐ xalis məhsul göstəricilər
-

Sual: Əmək göstəriciləri hansı kəmiyyəti hesablamq üçün nəzərdə tutulur? (Çəki: 1)

- ☐ müəyyən dövr ərzində fəaliyyət göstəricisini
 - ☐ müəssisənin kənara vermək üçün istehsal etdiyi məhsulun həcmi səciyyələndirir
 - ☒ məhsulun əmək tutumunu hesablamq üçün
 - ☐ məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Məhsulun əmək tutumunu hesablamq üçün hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☐ natural göstəriciləri
 - ☒ əmək göstəriciləri
 - ☐ əmtəəlik məhsul göstəricisi
 - ☐ şərti-xalis məhsul
 - ☐ xalis məhsul göstəricilər
-

Sual: Əmək göstəricilərinin neçə növü var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 6
 - ☒ 3
 - ☐ 2
 - ☐ 4
-

Sual: Əmək göstəricilərinin növü hansılardır? (Çəki: 1)

- ☒ faktiki əmək tutumu, normativ əmək tutumu, plan əmək tutumu
 - ☐ natural və dəyər əmək tutumu
 - ☐ əmtəəlik və realizə əmək tutumu
 - ☐ [ümumi və əmtəəlik əmək tutumu
 - ☐ xalis, şərti-xalis və normativ xalis əmək tutumu
-

Sual: Faktiki əmək tutumu nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ müəyyən dövr ərzində fəaliyyət göstəricisini
 - ☒ məhsul vahidinin hazırlanmasında texnoloji əməliyyatların yerinə yetirilməsində fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu
 - ☐ məhsulun əmək tutumunu hesablamq üçün
 - ☐ məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Plan əmək tutumu nəyi xarakterizə edir? (Çəki: 1)

- ☒ məhsul vahidinin hazırlanmasına fəhlələrin nəzərdə tutulmuş iş vaxtı məsrəfi
 - ☐ əsas fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu
 - ☐ mövcud vaxt normaları üzrə məhsul vahidinin hazırlanmasında fəhlələrin sərf etdikləri iş vaxtının məcmusu
 - ☐ məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcmi
 - ☐ məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir
-

Sual: Məhsul vahidinin hazırlanmasına fəhlələrin nəzərdə tutulmuş iş vaxtı məsrəfini səciyyələndirən kəmiyyət hansıdır? (Çəki: 1)

- ☒ plan əmək tutumu
 - ☐ faktiki əmək tutumu
 - ☐ əmtəəlik əmək tutumu
 - ☐ ümumi əmək tutumu
 - ☐ normativ əmək tutumu
-

Sual: Mövcud vaxt normaları üzrə məhsul vahidinin hazırlanmasında fəhlələrin sərf etdikləri iş vaxtının məcmusu hansı kəmiyyətlə xarakterizə olunur? (Çəki: 1)

- ☐ plan əmək tutumu
 - ☐ faktiki əmək tutumu
 - ☐ əmtəəlik əmək tutumu
 - ☐ realizə əmək tutumu
 - ☒ normativ əmək tutumu
-

Sual: Məhsul vahidinin hazırlanmasında texnoloji əməliyyatların yerinə yetirilməsində fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu hansı kəmiyyətlə xarakterizə olunur? (Çəki: 1)

- ☒ faktiki əmək tutumu
 - ☐ plan əmək tutumu
 - ☐ dəyər əmək tutumu
 - ☐ realizə əmək tutumu
 - ☐ normativ əmək tutumu
-

Sual: Müəssisənin əsas və köməkçi sexlərinin istehsal proqramını hazırladıqda hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☐ dəyər göstəriciləri
 - ☒ natural göstəriciləri
 - ☐ əmtəəlik məhsul göstəricisi
 - ☐ şərti-xalis məhsul
 - ☐ xalis məhsul göstəricilər
-

Sual: Əsas və köməkçi sexlərdə natural göstəricilərindən istifadə olunmasına səbəb nədir? (Çəki: 1)

- ☒ məhdud nomenklaturada və daima təkrarlanan eyni cinsli məhsullar istehsalı
- ☐ təkrarlanmayan məhsullar istehsalı

- ☐ çoxlu sayda eyni cinsli məhsullar istehsal edilir
- ☐ bütöv bir məmulatın bir hissəsi istehsal edilir
- ☐ istehsalın ixtisaslaşdırılması üçün geniş imkanlar yaradılır

Bölmə: 0702

Ad	0702
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Planlaşdırmanın neçə növü var? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 5
- ☐ 6

Sual: Planlaşdırmanın növləri hansılardır? (Çəki: 1)

- ☒ texiki-iqtisadi və operativ planlaşdırma
- ☐ strateji planlaşdırma və biznes plan
- ☐ operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi
- ☐ təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma
- ☐ birbaşa, analogi və tədqiqat planlaşdırılması

Sual: Texiki-iqtisadi planlaşdırmanın neçə növü var? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 8

Sual: Texiki-iqtisadi planlaşdırmanın növləri hansılardır? (Çəki: 1)

- ☐ təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma
- ☐ birbaşa, analogi və tədqiqat planlaşdırılması
- ☐ operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi
- ☐ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş forma
- ☒ strateji planlaşdırma və biznes plan

Sual: Operativ planlaşdırmanın neçə növü var? (Çəki: 1)

- ☐ 5
- ☐ 4

- ☐ 3
 - ☒ 2
 - ☐ 6
-

Sual: Operativ planlaşdırmanın növləri hansılardır? (Çəki: 1)

- ☐ təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma
 - ☐ birbaşa, anoloji və tədqiqat planlaşdırılması
 - ☒ operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi
 - ☐ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ strateji planlaşdırma və biznes plan
-

Sual: İstehsalın ahəngdarlığının təmin olunmasında hansı planlaşdırma növü mühüm əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ texiki-iqtisadi
 - ☐ strateji planlaşdırma
 - ☒ operativ –istehsal planlaşdırma
 - ☐ təşkilati-texniki tədbirlər planı
 - ☐ tədqiqat planlaşdırılması
-

Sual: Strateji planlaşdırma və biznes plan planlaşdırmanın hansı növünə aiddir? (Çəki: 1)

- ☒ texiki-iqtisadi planlaşdırma
 - ☐ strateji planlaşdırma
 - ☐ operativ –istehsal planlaşdırma
 - ☐ təşkilati-texniki tədbirlər planı
 - ☐ tədqiqat planlaşdırılması
-

Sual: Operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi planlaşdırmanın hansı növünə aiddir? (Çəki: 1)

- ☐ texiki-iqtisadi planlaşdırma
 - ☐ strateji planlaşdırma
 - ☒ operativ planlaşdırma
 - ☐ təşkilati-texniki tədbirlər planı
 - ☐ tədqiqat planlaşdırılması
-

Sual: Müəssisələrdə planlaşdırma işlərini həyata keçirərkən neçə üsuldən istifadə edilir? (Çəki: 1)

- ☒ 6
 - ☐ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
-

Sual: Normativ metodlar müəssisədə hansı işləri planlaşdırmağa imkan verir? (Çəki: 1)

- ☒ norma və normativlərin köməyi ilə istehsal və qeyri-istehsal bölmələrinin fəaliyyətini
- ☐ istehsalın təşkilinin təkmilləşdirməyə yönəldilən təşkilati-texniki tədbirləri işlənilir

hazırlanır

- ☐ idarəetmə obyektinin birbaşa planlaşdırılması
- ☐ iqtisadi-riyazi üsldan istifadə edilir
- ☐ müəssisələrdə planlaşdırılma işləri daima təkmilləşdirilir

Sual: Müəssisələrdə maddi resursların maddi məzmunu nədir? (Çəki: 1)

- ☐ əmək alətləri
- ☒ əmək cisimləri
- ☐ xammallar
- ☐ materiallar
- ☐ yarımfabrikatlar

Bölmə: 0703

Ad	0703
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisələrdə əmək cisimləri neçə formada olur? (Çəki: 1)

- ☐ 4
- ☐ 6
- ☒ 2
- ☐ 3
- ☐ 5

Sual: Aşağıda göstərilənlərdə hansı müəssisələrdə əmək cisimlərinin formalarından biridir? (Çəki: 1)

- ☐ xammal
- ☐ yarımfabrikatlar
- ☐ material
- ☒ istehsal prosesinə daxil olmasına gözləyən əmək cisimləri
- ☐ tara və tara materiaları

Sual: Müəssisənin istehsal ehtiyatlarını təşkil edən əmək cisimləri hansı formaya aid edilir? (Çəki: 1)

- ☒ istehsal prosesinə daxil olmasına gözləyən əmək cisimləri
- ☐ yarımfabrikatlar
- ☐ istehsal prosesinə daxil olmuş əmək cisimləri
- ☐ xammal
- ☐ tara və tara materiaları

Sual: Gələcək dövrlərin xərcləri” nə hansı xərclər aiddir? (Çəki: 1)

- ☐ dispetçer xidmətinin güclənməsinə çəkilən xərclər
 - ☒ yeni məhsulun hazırlanılmasına və mənimsənilməsin , geoloji –kəşfiyyat işlərinin aparılmasına və s. çəkilən xərclər
 - ☐ anbarın texniki vasitələrinə çəkilən xərclər
 - ☐ nəqliyyat təsərrüfatına çəkilən xərclər
 - ☐ enetgetika təsərrüfatına çəkilən xərclər
-

Sual: Yeni məhsulun hazırlanılmasına və mənimsənilməsin , geoloji –kəşfiyyat işlərinin aparılmasına və s. çəkilən xərclər necə adlanır? (Çəki: 1)

- ☐ dəyişən xərclər
 - ☐ sabit xərclər
 - ☒ “gələcək dövrlərin xərcləri”
 - ☐ natural xərclər
 - ☐ xidməti xərclər
-

Sual: Xammala hansı məhsullar aid edilir? (Çəki: 1)

- ☐ hazırda iş yerində emal prosesində ola əmək cisimləri
 - ☒ hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar
 - ☐ müəyyən səanyə emalından keçmiş və yenidən emala veriləcək əmək cisimləri
 - ☐ tara növləri və onların hazırlanması üçün lazım olan materiallar
 - ☐ müəssisənin bir sexində ahzırlanmış, başqa sexində yenidən emala ehtiyacı olan məhsullar
-

Sual: Matereial dedikdə hansı əmək cisimləri nəzərdə tutulur? (Çəki: 1)

- ☐ hazırda iş yerində emal prosesində olan əmək cisimləri
 - ☐ hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar
 - ☒ müəyyən səanyə emalından keçmiş və yenidən emala veriləcək əmək cisimləri
 - ☐ tara növləri və onların hazırlanması üçün lazım olan əmək cisimləri
 - ☐ müəssisənin bir sexində ahzırlanmış, başqa sexində yenidən emala ehtiyacı olan məhsullar
-

Sual: Tara və tara materiallarına hansı material növləri aiddir ? (Çəki: 1)

- ☒ tara növləri və onların hazırlanması üçün lazım olan materiallar
 - ☐ hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar
 - ☐ müəssisənin bir sexində ahzırlanmış, başqa sexində yenidən emala ehtiyacı olan materiallar
 - ☐ hazırda iş yerində emal prosesində olan materiallar
 - ☐ müəyyən səanyə emalından keçmiş və yenidən emala veriləcək tara materiallar
-

Sual: Tara növləri və onların hazırlanması üçün lazım olan materiallar aşağıda göstərilənlərdə hansına aiddir? (Çəki: 1)

- ☐ material
 - ☒ tara və tara materialları
 - ☐ xammal
 - ☐ bitməmiş məhsul
 - ☐ istehsalda olan məhsul
-

Sual: Müəyyən səənye emalından keçmiş və yenidən emala veriləcək əmək cisimləri aşağıda göstərilənlərdə hansına aiddir? (Çəki: 1)

- ☒ material
 - ☐ tara və tara materialları
 - ☐ xammal
 - ☐ bitməmiş məhsul
 - ☐ istehsalda olan məhsul
-

Sual: Hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar aşağıda göstərilənlərdə hansına aiddir? (Çəki: 1)

- ☒ material
 - ☐ tara və tara materialları
 - ☐ xammal
 - ☐ bitməmiş məhsul
 - ☐ istehsalda olan məhsul
-

Sual: Bitməmiş istehsal olan əmək cisimlər aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ istehsal prosesinə daxil olmasını gözləyən əmək cisimləri
 - ☐ hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar
 - ☐ müəssisənin bir sexində ahzırılmış, başqa sexində yenidən emala ehtiyacı olan əmək cisimləri
 - ☒ hazırda iş yerində emal olunmağı gözləyən əmək cisimləri
 - ☐ istehsal prosesinə daxil olmuş əmək cisimləri
-

Sual: Hazırda iş yerində emal olunmağı gözləyən əmək cisimləri aşağıda göstərilənlərdə hansına aiddir? (Çəki: 1)

- ☐ material
 - ☒ bitməmiş istehsal
 - ☐ xammal
 - ☐ bitməmiş məhsul
 - ☐ bitmiş istehsal
-

Sual: Yarımfabrikatlara hansı məhsullar aiddir? (Çəki: 1)

- ☐ istehsal prosesinə daxil olmasını gözləyən məhsullar
- ☐ hasilat sənayesindən və kənd təsərrüfatından alınan və ilk dəfə emala verilən məhsullar
- ☒ müəssisənin bir sexində hazırlanmış, başqa sexində yenidən emala ehtiyacı olan məhsullar
- ☐ hazırda iş yerində emal olunmağı gözləyən məhsullar

- ☐ istehsal prosesinə daxil olmuş məhsullar
-

Sual: Müəssisənin bir sexində ahzırlanmış, başqa sexində yenidən emala ehtiyacı olan məhsullar aşağıda göstərilənlərdə hansına aiddir? (Çəki: 1)

- ☐ material
☐ bitməmiş istehsal
☐ xammal
☐ bitməmiş məhsul
☒ yarımfabrikatlar
-

Sual: Material resurslarında səmərəli istifadə olunmasında hansı kəmiyyətlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ material xərcləri
☒ texniki-iqtisadi norma və normativlərə
☐ dəyər göstərcisi və natural göstərici
☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
☐ həcm göstəricisi və normativ metodlar
-

Sual: Qida sənayesi müəssisələrində maşın və avadanlıqların məhsul buraxma qabiliyyəti hansı göstəriciyə əsasən təyin olunur? (Çəki: 1)

- ☐ material xərcləri
☒ texniki-iqtisadi norma və normativlərə
☐ dəyər göstərcisi və natural göstərici
☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
☐ həcm göstəricisi və normativ metodlar
-

Sual: Material resurslarına olan tələbatın hesablanması və onların ehtiyat normaları hansı kəmiyyətlərə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☐ material xərcləri
☒ texniki-iqtisadi norma və normativlərə
☐ dəyər göstərcisi və natural göstərici
☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
☐ həcm göstəricisi və normativ metodlar
-

Sual: Qida sənayesi müəssisələrində istehlakçıların sifarişlərinin işlənilib hazırlanması hansı kəmiyyətə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☐ istehlakçıların tələbinə
☐ həcm göstəricisi və normativ metodlar
☐ dəyər göstərcisi və natural göstərici
☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
☒ texniki-iqtisadi norma və normativlərə
-

Sual: Qida sənayesi müəssisələrində təsərrüfat müqavilələrinin bağlanması hansı kəmiyyətə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☒ texniki-iqtisadi norma və normativlərə

- ☐ ergonomik göstəricilərə
 - ☐ dəyər göstəricisi və natural göstərici
 - ☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
 - ☐ patent-hüquq göstəricilərinə
-

Sual: Qida sənayesi müəssisələrində işçilərin sayının hesablanması hansı kəmiyyətə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☒ texniki-iqtisadi norma və normativlərə
 - ☐ ergonomik göstəricilərə
 - ☐ dəyər göstəricisi və natural göstərici
 - ☐ istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
 - ☐ patent-hüquq göstəricilərinə
-

Sual: Texniki-iqtisadi norma necə ifadə olunur? (Çəki: 1)

- ☒ məhsul vahidinin hazırlanması üçün sərf olunan materialların maksimum yol verilən həddi
 - ☐ istehsalın müəyyən vaxta görə texniki və iqtisadi vəziyyəti
 - ☐ canlı və maddiləşmiş əməkdən, istehsal meydançasından, avadanlıqlardan istifadə dərəcəsi
 - ☐ avadanlıqdan, texnoloji alət və tərtibatdan, istehsal gücündən və meydançadan istifadə dərəcəsi
 - ☐ müəssisə tərəfindən buraxılan məhsulların istehlak xüsusiyyətləri
-

Sual: Texniki-iqtisadi normativ hansı kəmiyyətləri xarakterizə edir? (Çəki: 1)

- ☐ məhsul vahidinin hazırlanması üçün sərf olunan materialların maksimum yol verilən həddi
 - ☐ istehsalın müəyyən vaxta görə texniki və iqtisadi vəziyyəti
 - ☒ canlı və maddiləşmiş əməkdən, istehsal meydançasından, avadanlıqlardan istifadə dərəcəsini
 - ☐ avadanlıqdan, texnoloji alət və tərtibatdan, istehsal gücündən və meydançadan istifadə dərəcəsi
 - ☐ müəssisə tərəfindən buraxılan məhsulların istehlak xüsusiyyətləri
-

Sual: İstehsalın texniki-iqtisadi səviyyəsi aşağıdakı ifadələrdən hansında göstərilmişdir? (Çəki: 1)

- ☐ məhsul vahidinin hazırlanması üçün sərf olunan materialların maksimum yol verilən həddi
 - ☒ istehsalın müəyyən vaxta görə texniki və iqtisadi vəziyyəti nəzərdə tutulur
 - ☐ canlı və maddiləşmiş əməkdən, istehsal meydançasından, avadanlıqlardan istifadə dərəcəsi nəzərdə tutulur
 - ☐ avadanlıqdan, texnoloji alət və tərtibatdan, istehsal gücündən və meydançadan istifadə dərəcəsi nəzərdə tutulur
 - ☐ müəssisə tərəfindən buraxılan məhsulların istehlak xüsusiyyətləri nəzərdə tutulur
-

Sual: Canlı və maddiləşmiş əməkdən, istehsal meydançasından, avadanlıqlardan istifadə dərəcəsi hansı kəmiyyətlə ifadə olunur? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma ilə
 - ☐ ergonometrik göstəricə ilə
 - ☒ texniki-iqtisadi normativ ilə
 - ☐ istehsal gücü balansı ilə
 - ☐ patent-hüquq göstəriciləri ilə
-

Sual: Məhsul vahidinin hazırlanması üçün sərf olunan materialların maksimum yol verilən həddi hansıdır? (Çəki: 1)

- ☐ patent göstəriciləri
 - ☐ ergonometrik göstəricə
 - ☐ texniki-iqtisadi normativ
 - ☐ istehsal gücü balansı
 - ☒ texniki-iqtisadi norma
-

Sual: İstehsalın müəyyən vaxta görə texniki və iqtisadi vəziyyəti nəzərdə tutan hansı göstəricidir? (Çəki: 1)

- ☐ texniki-iqtisadi normativ
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ patent göstəriciləri
 - ☐ istehsal gücü balansı
 - ☐ texniki-iqtisadi norma
-

Sual: İstehsalın texniki-iqtisadi səviyyəsi aşağıda verilən hansı göstəricilərdən asılıdır? (Çəki: 1)

- ☒ tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən
 - ☐ istehsalda ciddi əmək intizamı bərqərar etməkdən
 - ☐ istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
 - ☐ əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan
 - ☐ əlverişli şərait yaratmaqdan
-

Sual: Buraxılan məhsulların keyfiyyətindən və material tutumluğundan asılı olan kəmiyyət hansıdır? (Çəki: 1)

- ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ texniki-iqtisadi normativ
 - ☐ patent göstəriciləri
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ texniki-iqtisadi norma
-

Sual: İstehsalın effektivlik dərəcəsiindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma
 - ☐ texniki-iqtisadi normativ
 - ☐ vaxta görə avadanlıqlardan istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
-

Sual: Aparatların texniki vəziyyətindən dərəcəsiindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma
 - ☐ texniki-iqtisadi normativ
 - ☐ vaxta görə avadanlıqladn istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
-

Sual: Mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsiindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ vaxta görə avadanlıqladn istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ avadanlığın gücündən istifadə əmsalı
-

Sual: Tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ avadanlığın gücündən istifadə əmsalı
 - ☐ vaxta görə avadanlıqladn istifadə əmsalı
-

Sual: Kadrların ixtisas səviyyəsiindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☐ texniki-iqtisadi norma
 - ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ vaxta görə avadanlıqladn istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ avadanlığın gücündən istifadə əmsalı
-

Sual: İstehsalın təşkilindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ texniki-iqtisadi norma
 - ☐ iş həcminə görə avadanlıqladn istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ avadanlığın gücündən istifadə əmsalı
-

Sual: Əməyin təşkilindən asılı olan göstərici hansıdır? (Çəki: 1)

- ☒ istehsalın texniki-iqtisadi səviyyəsi
 - ☐ texniki-iqtisadi norma
 - ☐ iş həcminə görə avadanlıqladn istifadə əmsalı
 - ☐ əmək alətlərindən istifadə üzrə norma və normativlər
 - ☐ avadanlığın gücündən istifadə əmsalı
-

Ad	0801
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Qida sənayesi müəssisələrində köməkçi sexlərin əsas vəzifəsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ istehsal prosesinin gedişatında baş verəcək boşdayanmaları aradan qaldırmaq
- ☐ tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən
- ☐ istehsalda ciddi əmək intizamı bərqərar etməkdən
- ☐ istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
- ☐ əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan

Sual: Qida sənayesi müəssisələrində xidmətedici sexin əsas vəzifəsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən
- ☒ maşın və avadanlıqların vaxtı-vaxtında təmir etmək
- ☐ istehsalda ciddi əmək intizamı bərqərar etməkdən
- ☐ istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
- ☐ əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan

Sual: Köməkçi və xidmətedici sex və təsərrüfatların yaradılmasının məqsədi nədir? (Çəki: 1)

- ☐ istehsalda ciddi əmək intizamı bərqərar edir
- ☒ əsas sex və istehsal sahələrinin normal fəaliyyət göstərməsini təmin edir
- ☐ anbar təsərrüfatını idarə edir
- ☐ istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
- ☐ əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan

Sual: İstehsala texniki xidmətin təşkili formasına hansı amil təsir göstərir? (Çəki: 1)

- ☐ istehsalın təşkili üsulu
- ☐ istehsalın mexanikləşdirilməsi
- ☒ istehsalın təşkil tipi
- ☐ istehsalın həcmi
- ☐ istehsal olunan xammal və materialların xüsusiyyəti

Sual: Kütləvi istehsal şəraitində istehsala texniki xidmət sisteminin təşkili hansı formafa baş verir? (Çəki: 1)

- ☒ cədvəl-qarfiq əsasında
- ☐ operativ-istehsal tapşırıqları əsasında
- ☐ növbə-günlük tapşırıqları əsasında
- ☐ aylıq tapşırıqlar

☐ illik tapşırıqlar

Sual: Seriyalı istehsal şəraitində istehsala texniki xidmət sisteminin təşkili hansı formafa baş veiri? (Çəki: 1)

- ☐ cədvəl-qarfik əsasında
 - ☒ operativ-istehsal tapşırıqları əsasında
 - ☐ növbə-günlük tapşırıqları əsasında
 - ☐ aylıq tapşırıqlar
 - ☐ illik tapşırıqlar
-

Sual: Fərdi istehsal şəraitində istehsala texniki xidmət sisteminin təşkili hansı formafa baş veiri? (Çəki: 1)

- ☐ cədvəl-qarfik əsasında
 - ☐ operativ-istehsal tapşırıqları əsasında
 - ☐ illik tapşırıqlar
 - ☐ aylıq tapşırıqlar
 - ☒ növbə-günlük tapşırıqları əsasında
-

Sual: İstehsala texniki xidmətin təşkilinin neçə əsas tələbləri var? (Çəki: 1)

- ☐ 4
 - ☐ 3
 - ☒ 5
 - ☐ 6
 - ☐ 8
-

Sual: Aşağıda göstərilənlərdən hansı istehsala texniki xidmətin təşkilinə edilən tələbə aiddir? (Çəki: 1)

- ☐ satnadart texniki xidmət
 - ☐ planlı-xəbərdaredici texniki xidmət
 - ☒ istehsala texniki xidmət məqsəduyğun xarakter daşılmalıdır
 - ☐ çağırışçı texniki xidmət
 - ☐ təcrübi texniki xidmət
-

Sual: İstehsala texniki xidmət məqsəduyğun xarakter daşılmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir? (Çəki: 1)

- ☐ dispetçer xidmətinin təşkili
 - ☐ anbar təsərrüfatının təşkili
 - ☒ istehsala texniki xidmətin təşkili
 - ☐ energetika təsərrüfatının təşkili
 - ☐ təmir təsərrüfatının təşkili
-

Sual: İstehsala texniki xidmət xəbərdaredici rol oynamalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir? (Çəki: 1)

- ☐ dispetçer xidmətinin təşkili

- ☐ anbar təsərrüfatının təşkili
 - ☒ istehsala texniki xidmətin təşkili
 - ☐ energetika təsərrüfatının təşkili
 - ☐ təmir təsərrüfatının təşkili
-

Sual: İstehsala texniki xidmət norma və normativlərə əsaslanmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir? (Çəki: 1)

- ☒ istehsala texniki xidmətin təşkili
 - ☐ anbar təsərrüfatının təşkili
 - ☐ alət təsərrüfatının təşkili
 - ☐ energetika təsərrüfatının təşkili
 - ☐ təmir təsərrüfatının təşkili
-

Sual: İstehsala texniki xidmət kompleks xarakter daşımalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir? (Çəki: 1)

- ☒ istehsala texniki xidmətin təşkili
 - ☐ əməyin təşkili
 - ☐ alət təsərrüfatının təşkili
 - ☐ energetika təsərrüfatının təşkili
 - ☐ təmir təsərrüfatının təşkili
-

Sual: İstehsala texniki xidmət işləri imkan dairəsində ixtisaslaşmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir? (Çəki: 1)

- ☐ təmir təsərrüfatının təşkili
 - ☐ anbar təsərrüfatının təşkili
 - ☐ alət təsərrüfatının təşkili
 - ☐ emaddi-texniki təchizatın təşkili
 - ☒ istehsala texniki xidmətin təşkili
-

Sual: Texniki xidmət həyata keçiriləcək işlərin xarakterindən, mürəkkəblik dərəcəsindən və əhəmiyyətindən asılı olaraq neçə növə ayrılır? (Çəki: 1)

- ☐ 4
 - ☒ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Texniki xidmətin növləri hansılardır? (Çəki: 1)

- ☐ funksional, məkan, zaman
 - ☒ standart, planlı-xəbərdarledici, çağırışçı
 - ☐ ahəngdarlıq, paralellik, düzxətillik
 - ☐ əmək, əmək cisimləri, əmək alətləri
 - ☐ texnoloji, əşya, qarışıq
-

Sual: Standart texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ orta seriyalı istehsal şəraiti
- ☐ kiçik və fərdi istehsal şəraiti
- ☒ kütləvi və iri seriyalı istehsal şəraiti
- ☐ dəstəli və axınlı istehsal şəraiti
- ☐ kütləvi,seriyalı və fərdi istehsal şəraiti

Sual: Planlı-xəbərdaredici texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☒ orta seriyalı istehsal şəraiti
- ☐ kiçik və fərdi istehsal şəraiti
- ☐ kütləvi və iri seriyalı istehsal şəraiti
- ☐ dəstəli və axınlı istehsal şəraiti
- ☐ kütləvi,seriyalı və fərdi istehsal şəraiti

Sual: Standart texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir? (Çəki: 1)

- ☒ plan-qarfiq əsasında
- ☐ operativ-istehsal tapşırıqları əsasında
- ☐ illik tapşırıqlar
- ☐ aylıq tapşırıqlar
- ☐ növbə-günlük tapşırıqları əsasında

Sual: Kütləvi və iri seriyalı istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir? (Çəki: 1)

- ☐ funksional texniki xidmət
- ☒ standart texniki xidmət
- ☐ planlı-xəbərdarlıq texniki xidmət
- ☐ çağırışçı texniki xidmət
- ☐ texnoloji texniki xidmət

Sual: Planlı-xəbərdaredici texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ plan-qarfiq əsasında
- ☐ operativ-istehsal tapşırıqları əsasında
- ☐ illik tapşırıqlar
- ☒ təqvim-plan qrafik
- ☐ növbə-günlük tapşırıqları əsasında

Bölmə: 0802

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Orta seriyalı istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir? (Çəki: 1)

- ☐ funksional texniki xidmət
- ☐ standart texniki xidmət
- ☒ planlı-xəbərdaredici texniki xidmət
- ☐ çağırışçı texniki xidmət
- ☐ texnoloji texniki xidmət

Sual: Çağırışçı texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ plan-qarfiq əsasında
- ☐ operativ-istehsal tapşırıqları əsasında
- ☐ illik tapşırıqlar
- ☐ aylıq tapşırıqlar
- ☒ növbə-günlük tapşırıqları əsasında

Sual: Çağırışçı texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ orta seriyalı istehsal şəraiti
- ☒ kiçik və fərdi istehsal şəraiti
- ☐ kütləvi və iri seriyalı istehsal şəraiti
- ☐ dəstəli və axınlı istehsal şəraiti
- ☐ kütləvi,seriyalı və fərdi istehsal şəraiti

Sual: Kiçik və fərdi istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir? (Çəki: 1)

- ☐ funksional texniki xidmət
- ☐ standart texniki xidmət
- ☐ planlı-xəbərdarlıq texniki xidmət
- ☒ çağırışçı texniki xidmət
- ☐ texnoloji texniki xidmət

Sual: Köməkədicə və xidmətedicə sex və təsərrüfatlarda çalışan bütün işçilərin sayı müəssisədə çalışan ümumi işçiləin təqribən neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 30-40%
- ☐ 30-50%
- ☒ 50-52%
- ☐ 42-45%
- ☐ 40-42%

Bölmə: 0803

Ad	0803
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi nəqliyyat və anbar təsərrüfatı ilə əlaqədar işlər təşkil edir? (Çəki: 1)

- ☐ 30-40%
- ☒ 30-35%
- ☐ 50-52%
- ☐ 42-45%
- ☐ 40-42%

Sual: Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi fondaların təmiri ilə əlaqədar işlər təşkil edir? (Çəki: 1)

- ☐ 30-40%
- ☐ 30-35%
- ☐ 50-52%
- ☒ 27-30%
- ☐ 40-42%

Sual: Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi alət və tərtibatların hazırlanması ilə əlaqədar işlər təşkil edir? (Çəki: 1)

- ☒ 17%
- ☐ 30%
- ☐ 50%
- ☐ 42%
- ☐ 40%

Sual: Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi enerji xidməti ilə əlaqədar işlər təşkil edir? (Çəki: 1)

- ☐ 30-40%
- ☒ 7-8%
- ☐ 5-6%
- ☐ 4-5%
- ☐ 3-2%

Bölmə: 0901

Ad	0901
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təmir təsərrüfatının əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq
 - ☐ müəssisənin quruluşunu öyrənmək
 - ☐ müəssisənin ayrı –ayrı sexlərini öyrənmək
 - ☐ istehsalın təşkil və idarə edilməsi ilə əlaqədar olan bütünlü məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənmək
 - ☐ müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin məqsədinə və buraxılacaq məhsulların xarakterinə uyğun olan iş şəraitini, maşın və avadanlıqlar sistemini əhatə etmək
-

Sual: Təmir və modernləşmə işlərinin həyata keçirilməsi hansı təsərrüfatın əsas vəzifəsidir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☒ təmir təsərrüfatı
 - ☐ dispetçer təsərrüfatı
 - ☐ köməkçi sexlərin
-

Sual: Texnoloji avadanlıqlar öz xidməti dövründə neçə dəfə əsaslı təmirdən keçirilir? (Çəki: 1)

- ☒ 4 dəfə
 - ☐ 3 dəfə
 - ☐ 5 dəfə
 - ☐ 8 dəfə
 - ☐ 1 dəfə
-

Sual: Qida sənayesi müəssisələrində təmir işləri neçə formada həyata keçirilir? (Çəki: 1)

- ☐ 6
 - ☐ 4
 - ☒ 3
 - ☐ 2
 - ☐ 5
-

Sual: Qida sənayesi müəssisələrində təmir işlərinin formaları hansılardır? (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş, qarışıq formada
 - ☐ standart, planlı-xəbərdarlıq, çağırışçı formada
 - ☐ ahəngdarlıq, paralellik, düzxətillik formada
 - ☐ əmək, əmək cisimləri, əmək alətləri
 - ☐ texnoloji, əşya, qarışıq formada
-

Sual: Təmir işlərinin mərkəzləşdirilmiş forması hansı işlərin aparılması üçün tətbiq edilir? (Çəki: 1)

- ☐ nisbətən kiçik həcmli təmir işlərinin
- ☐ yalnız anbar təsərrüfatında olan təmir işlərinin
- ☐ yalnız nəqliyyat təsərrüfatında olan işlərin
- ☒ iri həcmli təmir işlərinin
- ☐ avadanlıqlarda olan təmir işlərinin

Sual: İri həcmli təmir işlərinin həyata keçirilməsi üçün təmir işlərinin hansı formasından istifadə olunur? (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ qarışıq forma
 - ☐ standart forma
 - ☐ texnoloji forma
-

Sual: İri həcmli təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır? (Çəki: 1)

- ☐ təmir anbarları, təmir otaqları və s.
 - ☒ təmir-mexaniki, elktro-təmir və s.
 - ☐ fiziki-təmir, avadanlıq-təmiri və s.
 - ☐ alət-təmiri, tavan-təmiri və s.
 - ☐ təmir-isitmə, təmir-qaynağ və s.
-

Sual: Təmir işlərinin qeyri -mərkəzləşdirilmiş forması hansı işlərin aparılması üçün tətbiq edilir? (Çəki: 1)

- ☐ avadanlıqlarda olan təmir işlərinin
 - ☐ yalnız anbar təsərrüfatında olan təmir işlərinin
 - ☐ yalnız nəqliyyat təsərrüfatında olan işlərin
 - ☐ iri həcmli təmir işlərinin
 - ☒ nisbətən kiçik həcmli təmir işlərinin
-

Sual: Nisbətən kiçik həcmli təmir işlərinin həyata keçirilməsi üçün təmir işlərinin hansı formasından istifadə olunur? (Çəki: 1)

- ☐ mərkəzləşdirilmiş forma
 - ☐ standart forma
 - ☐ qarışıq forma
 - ☒ qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
-

Sual: Nisbətən kiçik həcmli təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır? (Çəki: 1)

- ☐ təmir anbarları, təmir otaqları və s.
 - ☐ təmir-mexaniki, elktro-təmir və s.
 - ☐ fiziki-təmir, avadanlıq-təmiri və s.
 - ☒ təmirçi bürolar və təmirçi qruplar
 - ☐ təmir-isitmə, təmir-qaynağ və s.
-

Sual: Fərdi və kiçik seriyalı istehsal şəratində hansı təmirin hansı formasından tətbiq edilir? (Çəki: 1)

- ☐ mərkəzləşdirilmiş forma
- ☐ standart forma

- ☒ qarışıq forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
-

Sual: Təmir işlərinin qarışıq forması hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☐ orta seriyalı istehsal şəraiti
 - ☒ kiçik və fərdi istehsal şəraiti
 - ☐ kütləvi və iri seriyalı istehsal şəraiti
 - ☐ dəstəli və axınlı istehsal şəraiti
 - ☐ kütləvi,seriyalı və fərdi istehsal şəraiti
-

Sual: Qarışıq formada təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır? (Çəki: 1)

- ☐ təmir anbarları, təmir otaqları və s.
 - ☐ təmir-mexaniki, elktro-təmir və s
 - ☐ fiziki-təmir, avadanlıq-təmiri və s.
 - ☒ təmirçi bürolar və təmirçi qruplar
 - ☐ təmir-isitmə, təmir-qaynağ və s.
-

Sual: Təmir işlərinin həyata keçirilməsi hansı formada daha əlverişlidir? (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş forma
 - ☐ standart forma
 - ☐ qarışıq forma
 - ☐ qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ texnoloji forma
-

Sual: " Köhnəlmə" anlayışı necə ifadə olunur? (Çəki: 1)

- ☐ pul vəsaiti xərcləmək
 - ☒ əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi
 - ☐ sexlərə yeni avadanlıqların gətirilməsi
 - ☐ sexlərdə olan avadanlıqların dəyişdirilməsi
 - ☐ təmir işlərinin apapılması
-

Sual: Əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi necə adlanır? (Çəki: 1)

- ☒ köhnəlmə
 - ☐ xarab olma
 - ☐ sıradan çıxma
 - ☐ qırılma
 - ☐ məhv olma
-

Sual: "Amortizasiya" anlayışı necə ifadə olunur? (Çəki: 1)

- ☐ pul vəsaiti xərcləmək
- ☐ əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi
- ☒ yeni yaradılan məhsulun maya dəyərində keçirilən hissəsinin pulla ifadəsidir

- ☐ sexlərdə olan avadanlıqların dəyişdirilməsi
- ☐ təmir işlərinin apapılması

Sual: Əsas fondların neçə forması var? (Çəki: 1)

- ☐ 4
- ☐ 7
- ☒ 3
- ☐ 2
- ☐ 5

Sual: Əsas fondların aşınma(köhnəlmə)formaları hansılardır? (Çəki: 1)

- ☒ fiziki,mənəvi, sosial
- ☐ kimyəvi, qarışıq, mərkəzləşdirilmiş
- ☐ fiziki, qarışıq,mexankiki
- ☐ mexaniki, kimyəvi, fiziki
- ☐ mexaniki, mənəvi

Sual: "Fiziki köhnəlmə" anlayışı necə ifadə olunur? (Çəki: 1)

- ☐ avadanlıqların ahzırlanıldığı sahədə əmək məhsuldarlığının artırılması və eyni növ əmək vasitələrinin ucuzlaşdırılması
- ☒ əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması
- ☐ yeni yaradılan məhsulun maya dəyərində keçirilən hissəsinin pulla ifadəsidir
- ☐ avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir
- ☐ avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

Sual: Avadanlıqların köhnəlmə dərəcəsi hansı göstəricilərlə təyin olunur? (Çəki: 1)

- ☒ faktiki və normativ xidmət müddətindən
- ☐ saxlanma müddətindən
- ☐ işlətmə müddətindən
- ☐ daşınma müddətindən
- ☐ maya dəyərindən, əmtəəlik göstəricisindən

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas fondların mənəvi köhnəlməsi necə baş verir? (Çəki: 1)

- ☐ avadanlıqların ahzırlanıldığı sahədə əmək məhsuldarlığının artırılması və eyni növ əmək vasitələrinin ucuzlaşdırılması
 - ☐ əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması
 - ☐ yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir
 - ☒ avadanlıqların texniki-iqtisadi parametrləri müasir dövrün tələblərinə cavab vermir
 - ☐ avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi
-

Sual: Avadanlıqların texniki-iqtisadi parametrləri müasir dövrün tələblərinə cavab verməməsi əsas fondların hansı aşınma formasına uyğun gəlir? (Çəki: 1)

- ☐ fiziki
 - ☒ mənəvi
 - ☐ sosial
 - ☐ kimyəvi
 - ☐ mexaniki
-

Sual: Əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması əsas fondların hansı aşınma formasına uyğun gəlir? (Çəki: 1)

- ☒ fiziki
 - ☐ mənəvi
 - ☐ sosial
 - ☐ kimyəvi
 - ☐ mexaniki
-

Sual: Avadanlığın mənəvi aşınmasının neçə növü var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 6
-

Sual: Avadanlığın mənəvi aşınmasının növləri hansılardır? (Çəki: 1)

- ☐ fiziki və mexaniki aşınma
 - ☐ mənəvi və kimyəvi aşınma
 - ☐ sosial və kimyəvi aşınma
 - ☒ birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma
 - ☐ mexaniki və məhsuldar aşınma
-

Sual: Yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsi hansı anlayışdır? (Çəki: 1)

- ☐ köhnəlmə
- ☐ xarab olma
- ☐ sıradan çıxma
- ☒ amortizasiya
- ☐ məhv olma

Sual: Əsas fondların tam bərpası üçün nəzərdə tutulan xüsusi pul fondu necə adlanır? (Çəki: 1)

- ☒ amortizasiya fondu
 - ☐ aksiya fondu
 - ☐ pay fondu
 - ☐ vəsait fondu
 - ☐ nizamnamə fondu
-

Sual: Təmir işlərinin və avadanlığın modernləşdirilməsinin maliyyələşdirilməsini hansı fond tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☒ amortizasiya fondu
 - ☐ aksiya fondu
 - ☐ pay fondu
 - ☐ vəsait fondu
 - ☐ nizamnamə fondu
-

Sual: Amortizasiya fondu hansı əməliyyatların maliyyələşdirilməsində iştirak edir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatının yaradılmasında
 - ☐ təmir təsərrüfatının maliyyələşdirilməsində
 - ☒ təmir işlərinin və avadanlığın modernləşdirilməsində
 - ☐ kommersiya səylərinin gücləndirilməsində
 - ☐ yanacaq fondunun maliyyələşdirilməsində
-

Sual: İllik amortizasiya ayrımalarının məbləği hansı göstəricilərdən asılıdır? (Çəki: 1)

- ☐ əsas fondların tamamilə aşınmasından
 - ☒ əsasfondların ümumi dəyərindən və onların xidmət dövrünün uzunluğundan
 - ☐ faktiki xidmət müddətindən
 - ☐ normativ xidmət növündən
 - ☐ avadanlıqların mənəvi aşınmasından
-

Sual: İllik amortizasiya ayrımları hansı kəmiyyət ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ aksiya norması
 - ☒ amortizasiya norması
 - ☐ vəsait fondu
 - ☐ nizamnamə norması
-

Sual: Amortizasiya norması necə ifadə olunur? (Çəki: 1)

- ☐ əsas fondların ümumi dəyəri
- ☐ əsas fondların ümumi dəyərinə nisbətinin ifadəsi
- ☒ amortizasiya ayrımalarının əsas fondların orta illik dəyərinə nisbətinin ifadəsidir
- ☐ modernləşdirməyə sərf olunan xərclər

- ☐ əsas fondların qalıq dəyəri
-

Sual: Amortizasiya normasının müəyyən olunmasında hansı amillərdən istifadə edilir? (Çəki: 1)

- ☒ əsas fondların normativ xidmət müddəti və s.
☐ modernləşdirməyə çəkilən xərclərin məbləği və s.
☐ fondların xidmət müddəti və s.
☐ ümumi amortizasiya ayırmaları və s.
☐ təmir təsərrüfatını təşkil və s.
-

Sual: Amortizasiya ayırmalarını hesablamaq üçün yeni metod hansıdır? (Çəki: 1)

- ☒ sürətləndirilmiş metod
☐ intensiv metod
☐ modernləşdirmə metodu
☐ xərclərin hesablanma metodu
☐ dəyərin hesablanma metodu
-

Sual: Amortizasiya ayırmalarını hesablamaq üçün sürətləndirilmiş metodun neçə növü var? (Çəki: 1)

- ☐ 4
☐ 3
☒ 2
☐ 5
☐ 6
-

Sual: Aşağıdakılardan hansı amortizasiya ayırmalarını hesablamaq üçün sürətləndirilmiş metodun növləridir? (Çəki: 1)

- ☐ birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma
☐ fiziki köhnəlmə və faktiki köhnəlmə
☐ faktiki və normativ xidmət
☒ kumulyativ və qalığı azaldan
☐ mərkəzləşdirilmiş və qarışıq forma
-

Sual: Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin neçə üsulu var? (Çəki: 1)

- ☐ 5
☐ 3
☐ 4
☒ 2
☐ 6
-

Sual: Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin üsulları hansıdır? (Çəki: 1)

- ☐ birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma üsulu
☐ fiziki köhnəlmə və faktiki köhnəlmə üsulu
☒ müqayisə və kompleks üsuludur
☐ kumulyativ və qalığı azaldan üsulu

- ☐ mərkəzləşdirilmiş və qarışıq üsulu
-

Sual: Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin müqayisəli üsulu necə həyata keçirilir? (Çəki: 1)

- ☒ cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə
 - ☐ təmir ediləcək avadanlıqların sayı
 - ☐ təmir işlərinin əmək tutumu
 - ☐ plan ilində aparılacaq təmirlərin sayı
 - ☐ təmirin vaxt norması və mürəkkəblik dərəcəsi
-

Sual: Cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə müqayisə təmir təsərrüfatının fəaliyyətinin təhlilinin hansı üsuluna aiddir? (Çəki: 1)

- ☐ birinci növ mənəvi aşınma üsulu
 - ☐ faktiki köhnəlmə üsulu
 - ☒ müqayisə üsulu
 - ☐ kompleks üsul
 - ☐ kumulyativ üsulu
-

Sual: Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin kompleks üsulu necə həyata keçirilir? (Çəki: 1)

- ☐ cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə
 - ☐ təmir ediləcək avadanlıqların sayı
 - ☐ təmir işlərinin əmək tutumu
 - ☒ təmir təsərrüfatının fəaliyyətinin nəticələrini xarakterizə edən kompleks halında bir-biri ilə qarşılıqlı əlaqədə təhlil edilir
 - ☐ təmirin vaxt norması və mürəkkəblik dərəcəsi
-

Sual: Təmir təsərrüfatının fəaliyyətinin nəticələrini xarakterizə edən kompleks halında bir-biri ilə qarşılıqlı əlaqədə təhlil hansı üsula aiddir? (Çəki: 1)

- ☐ birinci növ mənəvi aşınma üsulu
 - ☐ faktiki köhnəlmə üsulu
 - ☒ müqayisə üsulu
 - ☐ kompleks üsul
 - ☐ kumulyativ üsulu
-

Sual: Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən şərti-təmir vahidinin maya dəyəri göstəricisi istifadə edilir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatını
 - ☒ təmir təsərrüfatını
 - ☐ nəqliyyat təsərrüfatını
 - ☐ alət təsərrüfatını
 - ☐ energetika təsərrüfatını
-

Sual: Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən müəssisənin avadanlıq parkında təmirə ehtiyacı olan avadanlıqların xüsusi çəki göstəricisindən istifadə edilir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatını
- ☒ təmir təsərrüfatını
- ☐ nəqliyyat təsərrüfatını
- ☐ alət təsərrüfatını
- ☐ energetika təsərrüfatını

Sual: Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən təmir işlərinə çəkilən xərclərin payı göstəricisi istifadə edilir? (Çəki: 1)

- ☒ təmir təsərrüfatını
- ☐ anbar təsərrüfatını
- ☐ nəqliyyat təsərrüfatını
- ☐ energetika təsərrüfatını
- ☐ alət təsərrüfatını

Sual: Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən təmirçi fəhlələrin əmək məhsuldarlığı göstəricisindən istifadə edilir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatının fəaliyyətini
- ☒ təmir təsərrüfatının fəaliyyətini
- ☐ nəqliyyat təsərrüfatının fəaliyyətini
- ☐ alət təsərrüfatının fəaliyyətini
- ☐ energetika təsərrüfatının fəaliyyətini

Sual: Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən modernləşdirilmiş avadanlıqların xüsusi çəki göstəricisindən istifadə edilir? (Çəki: 1)

- ☐ anbar təsərrüfatının fəaliyyətini
- ☒ təmir təsərrüfatının fəaliyyətini
- ☐ nəqliyyat təsərrüfatının fəaliyyətini
- ☐ alət təsərrüfatının fəaliyyətini
- ☐ energetika təsərrüfatının fəaliyyətini

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kütləvi istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur? (Çəki: 1)

- ☐ 10-15%
 - ☒ 25-30%
 - ☐ 20-25%
 - ☐ 15-20%
 - ☐ 8-10%
-

Sual: Seriyalı istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur? (Çəki: 1)

- ☐ 10-15%
 - ☐ 25-30%
 - ☐ 20-25%
 - ☐ 15-20%
 - ☒ 8-10%
-

Sual: Seriyalı istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur? (Çəki: 1)

- ☐ 10-15%
 - ☐ 25-30%
 - ☐ 20-25%
 - ☐ 15-20%
 - ☒ 8-10%
-

Sual: Fərdi istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur? (Çəki: 1)

- ☒ 5-7%
 - ☐ 25-30%
 - ☐ 20-25%
 - ☐ 15-20%
 - ☐ 8-10%
-

Sual: Alət təsərrüfatının yaradılmasında məqsəd nədir? (Çəki: 1)

- ☒ istehsal prosesini mütamadi olaraq alət və tərtibatla təchiz etmək
 - ☐ fəhlələrə alətlərlə işləmə təlimi keçmək
 - ☐ əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq
 - ☐ müəssisənin quruluşunu öyrənmək
 - ☐ müəssisənin ayrı –ayrı sexlərini öyrənmək
-

Sual: Sex və istehsal sahələrini texnoloji alət və tərtibatlarla təchiz edən hansı təsərrüfatıdır? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☒ alət təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
 - ☐ köməkçi sexlər
-

Sual: Alət təsərrüfatının tərkibində neçə bölmə var? (Çəki: 1)

- ☒ 4
- ☐ 2
- ☐ 2
- ☐ 3
- ☐ 5
- ☐ 9

Sual: Alət təsərrüfatının tərkibində olan alət-sexinin fəaliyyəti nədir? (Çəki: 1)

- ☐ alətlərin təmiri ilə məşğul olur
- ☐ alətlərin kənardan alınması ilə məşğul olur
- ☒ xüsusi alətlərin hazırlanması və işlənmiş alətlərin bərpası ilə məşğul olur
- ☐ metaldan modellər hazırlanır
- ☐ ağacdan modellər hazırlanır

Sual: Alət təsərrüfatının tərkibində olan model sexinin fəaliyyəti nədir? (Çəki: 1)

- ☐ alətlərin təmiri ilə məşğul olur
- ☐ alətlərin kənardan alınması ilə məşğul olur
- ☐ xüsusi alətlərin hazırlanması və işlənmiş alətlərin bərpası ilə məşğul olur
- ☒ metaldan və ya ağacdan modellər, presformalar hazırlanır
- ☐ ağacdan modellər hazırlanır

Bölmə: 1001

Ad	1001
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Energetika təsərrüfatının vəzifəsi hansıdır? (Çəki: 1)

- ☐ istehsal prosesini müamələ olaraq alət və tərtibatla təchiz etmək
- ☒ maye və bərk yanacaq növlərinin lazımi şəraitdə və keyfiyyətdə saxlanılmasını təmin etmək
- ☐ əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq
- ☐ müəssisənin ayrı –ayrı sexlərini öyrənmək
- ☐ müəssisənin quruluşunu öyrənmək

Sual: Enerji avadanlıqlarından düzgün istifadə edilməsinə nəzarət etməklə onlara zəruri texniki xidmət göstərməklə hansı təsərrüfat sahəsi məşğuldur? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
- ☐ nəqliyyat təsərrüfatı
- ☐ alət təsərrüfatı
- ☐ anbar təsərrüfatı

☒ energetika təsərrüfatı

Sual: Energetika təsərrüfatının neçə bölməsi var? (Çəki: 1)

- ☐ 7
 - ☐ 4
 - ☐ 3
 - ☒ 6
 - ☐ 5
-

Sual: İstilik-güc təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☐ alət təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
 - ☒ energetika təsərrüfatı
-

Sual: Enerji-təmir sexi hansı təsərrüfatın bölmələrinə aiddir? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☐ alət təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
 - ☒ energetika təsərrüfatı
-

Sual: Qaz təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir? (Çəki: 1)

- ☒ energetika təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☐ qaz təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
 - ☐ təmir təsərrüfatı
-

Sual: Enerji-güc təsərrüfat bölməsi hansı təsərrüfatın bölməsinə aiddir? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☐ alət təsərrüfatı
 - ☒ energetika təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
-

Sual: Rabitə təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir? (Çəki: 1)

- ☐ təmir təsərrüfatı
 - ☐ nəqliyyat təsərrüfatı
 - ☐ alət təsərrüfatı
 - ☒ energetika təsərrüfatı
 - ☐ anbar təsərrüfatı
-

Bölmə: 1002

Ad	1002
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye müəssisələrində enerji ehtiyatlarından hansı məqsədlər üçün istifadə olunur? (Çəki: 1)

- ☒ avadanlıqların mühərrikini işlətmək üçün
- ☐ köməkçi işləri yerinə yetirmək üçün
- ☐ əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq üçün
- ☐ müəssisənin quruluşunu öyrənmək üçün
- ☐ müəssisənin ayrı –ayrı sexlərinin enerji tutumunu öyrənmək üçün

Sual: Müəssisələrdə enerji ehtiyatlarının neçə faizi texnoloji məqsədləri həyata keçirmək üçün işlədilir? (Çəki: 1)

- ☐ 30-40%
- ☒ 47-50%
- ☐ 25-30%
- ☐ 42-45%
- ☐ 67-71%

Sual: Qida sənayesi müəssisələrində enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün neçə üsuldən istifadə edilir? (Çəki: 1)

- ☒ 2
- ☐ 6
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Qida sənayesi müəssisələrində enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün üsullar hansılardır? (Çəki: 1)

- ☐ mürəkkəb və qarışıq üsul
- ☐ norma və normativlər
- ☐ adi və iriləşdirilmiş üsul
- ☒ differensiallaşdırılmış və iriləşdirilmiş üsul
- ☐ kumulyativ və qalıq azaldan metod

Sual: Enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün istifadə olunan differensiallaşdırılmış üsuldən harda tətbiq edilir? (Çəki: 1)

- ☒ əsas və köməkçi işlərin yerinə yetirilməsi üçün enerji ehtiyatlarının məsrəf

normalarını müəyyən etdikdə

☐ cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə

☐ təmir ediləcək avadanlıqların sayı

☐ təmir işlərinin əmək tutumu

☐ plan ilində aparılacaq təmirlərin sayı

Sual: Enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün istifadə olunan üsullardan hansı daha səmərəlidir? (Çəki: 1)

☐ balans üsul

☐ norma və normativlər

☐ differensiallaşdırılmış üsul

☒ iriləşdirilmiş üsul

☐ kumulyativ metod

Bölmə: 1003

Ad	1003
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstifadə edilən enerjinin növlərinə görə yanacaq-enerji balansı neçə qrupa ayrılır? (Çəki: 1)

☒ 3

☐ 6

☐ 5

☐ 7

☐ 8

Sual: İstifadə edilən enerjinin növlərinə görə yanacaq-enerji balansı neçə qrupa ayrılır? (Çəki: 1)

☒ 3

☐ 6

☐ 5

☐ 7

☐ 8

Sual: İstifadə edilən enerjinin növlərinə görə yanacaq-enerji balansının qrupları hansılardır? (Çəki: 1)

☐ ümummüəssisə, sex istehsal sahələri balansı

☐ ilkin enerji balansı

☐ neft,qaz, kömür balansı

- ☒ elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
☐ perspektiv və cari enerji balansı
-

Sual: Fəaliyyət göstərmə müddətlərinə görə enerji resursları balansı neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
☐ 5
☐ 4
☐ 3
☐ 7
-

Sual: Fəaliyyət göstərmə müddətlərinə görə enerji resursları balansının qrupları hansılardır ? (Çəki: 1)

- ☐ ümummüəssisə, sex, istehsal sahələri balansı
☐ ilkin enerji balansı
☐ neft,qaz, kömür balansı
☐ elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
☒ perspektiv və cari enerji balansı
-

Sual: İstehsalı əhatə etmələrinə görə enerji resursları balansının qrupları hansılardır ? (Çəki: 1)

- ☒ ümummüəssisə, sex, istehsal sahələri və ayrı-ayrı iş yerləri balansı
☐ ilkin enerji balansı
☐ neft,qaz, kömür balansı
☐ elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
☐ perspektiv və cari enerji balansı
-

Bölmə: 1101

Ad	1101
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye müəssisələrində istifadə edilən nəqliyyat vasitələri təyinatına görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 4
☒ 2
☐ 3
☐ 8
☐ 6
-

Sual: Sənaye müəssisələrində istifadə edilən nəqliyyat vasitələri təyinatına görə qrupları hansılardır? (Çəki: 1)

- ☒ müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- ☐ dəniz və boru kəməri nəqliyyatı
- ☐ aviasiya və mexaniki nəqliyyat
- ☐ dəmiryol və avtomobil nəqliyyatı
- ☐ körpü kranları, dəmir resləri

Sual: Müəssisədaxili nəqliyyat vasitələri ilə hansı işlər təmin olunur? (Çəki: 1)

- ☐ maye məhsulları uzaq məsafələrə ötürən mexanizim
- ☐ müəssisədaxilində yüklərin daşınmasında iştirak edir?
- ☒ müəssisə ilə dəniz limanları və s. arasında yük daşınmanı təmin edir
- ☐ qazaoxşar məhsulları qurğularla uzaq məsafələrə ötürür
- ☐ su məhsullarını boru kəməri ilə uzaq məsafəyə ötürür

Sual: Nəqliyyat vasitələrinin iş rejiminə görə qrupu hansıdır? (Çəki: 1)

- ☐ müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- ☐ dəniz və boru kəməri nəqliyyatı
- ☐ aviasiya və mexaniki nəqliyyat
- ☐ avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri
- ☒ fasiləli və fasiləsiz nəqliyyat vasitələri

Bölmə: 1102

Ad	1102
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye müəssisələrində fəaliyyət göstərmə müddətinə görə nəqliyyat vasitələri hansı qrupa bölünür? (Çəki: 1)

- ☐ müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- ☒ daimi və mövsümi fəaliyyət göstərən nəqliyyat
- ☐ aviasiya və mexaniki nəqliyyat
- ☐ avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri
- ☐ fasiləli və fasiləsiz nəqliyyat vasitələri

Sual: Sənaye müəssisələrində hərəkət istiqamətlərinə görə nəqliyyat vasitələri hansı qrupa bölünür? (Çəki: 1)

- ☐ müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- ☐ daimi və mövsümi fəaliyyət göstərən nəqliyyat
- ☒ üfüqi, şaquli və maili istiqamətlərdə daşıyan nəqliyyat vasitələri
- ☐ avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri

☐ fasiləli və fasiləsiz nəqliyyat vasitələri

Sual: Yük dövriyyəsi necə ifadə olunur? (Çəki: 1)

- ☐ müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələrinin ümumi cəmi
 - ☒ müəyyən dövr ərzində müəssisə üzrə bütün növlərdən olan yükdaşınmanın ümumi həcmi əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması
 - ☐ yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir
 - ☐ avadanlıqların texniki-iqtisadi parametrləri müasir dövrün tələblərinə cavab vermir
 - ☐ avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi
-

Sual: Yük dövriyyəsi göstəricisi hansı kəmiyyət ilə ölçülür? (Çəki: 1)

- ☐ kq
 - ☐ metr
 - ☐ saat-kq
 - ☒ ton-kilometr
 - ☐ ton-saat
-

Bölmə: 1103

Ad	1103
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fasiləli nəqliyyat vasitələrinə aşağıda göstərilənlərdən hansı daxildir? (Çəki: 1)

- ☐ boru kəmərləri
 - ☐ jelob sistemi
 - ☒ teplovozlar
 - ☐ axın xətləri
 - ☐ konveyerlər
-

Sual: Fasiləsiz nəqliyyat vasitələrinə aşağıda göstərilənlərdən hansı daxildir? (Çəki: 1)

- ☐ avtomobillər
 - ☐ paravozlar
 - ☐ teplovozlar
 - ☒ axın xətləri
 - ☐ lokomotivlər
-

Sual: Aşağıda göstərilən nəqliyyat vasitələrindən hansı ilə daşınma daha ucuz başa gəlir? (Çəki: 1)

- ☒ dənzi nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı
- ☐ boru kəməri nəqliyyatı
- ☐ aviasiya nəqliyyatı
- ☐ mexaniki nəqliyyat

Sual: Mexaniki nəqliyyat vasitələrinə hansılar aiddir? (Çəki: 1)

- ☒ körpü kranları
- ☐ magistral boru kəməri
- ☐ tankerlər
- ☐ gəmilər
- ☐ avto-elektrokarlar

Bölmə: 1201

Ad	1201
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maddi texniki təchizat nədir? (Çəki: 1)

- ☐ avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir
- ☒ istehsal vasitələrini istehsalçı müəssisədən istehlakçı müəssisələrə çatdırılmasının təşkil prosesi
- ☐ əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması
- ☐ yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir
- ☐ avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

Sual: Təchizat prosesi hanı müəssisələrlə əlaqədardır? (Çəki: 1)

- ☒ istehsal vasitələrini istehlak edən müəssisələrlə
- ☐ istehsal vasitələrini istehsal edən müəssisələrlə
- ☐ nəqliyyat müəssisələri ilə
- ☐ hasiləddici müəssisələrlə
- ☐ emaləddici müəssisələrlə

Sual: Sərtiş prosesi hanı müəssisələrlə əlaqədardır? (Çəki: 1)

- ☐ istehsal vasitələrini istehlak edən müəssisələrlə
- ☒ istehsal vasitələrini istehsal edən müəssisələrlə
- ☐ nəqliyyat müəssisələri ilə
- ☐ hasiləddici müəssisələrlə
- ☐ emaləddici müəssisələrlə

Sual: Hansı tədavül xərclər hesab edilir? (Çəki: 1)

- ☐ izafi məhsulun müəyyən hissəsi
- ☐ istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etmək
- ☒ əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- ☐ əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- ☐ istehsal prosesinin təsəvvül sahəsində davam etməsi

Bölmə: 1202

Ad	1202
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı xalis tədavül xərclər hesab edilir? (Çəki: 1)

- ☐ izafi məhsulun müəyyən hissəsi
- ☐ istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etmək
- ☐ əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- ☒ əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- ☐ istehsal prosesinin təsəvvül sahəsində davam etməsi

Sual: Hansı əlavə tədavül xərclər hesab edilir? (Çəki: 1)

- ☐ izafi məhsulun müəyyən hissəsi
- ☐ istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etmək
- ☒ əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- ☐ əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- ☐ istehsal prosesinin təsəvvül sahəsində davam etməsi

Sual: Geniş təkrar istehsal neçə yolla həyata keçirilir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☐ 1

Sual: Geniş təkrar istehsal hansı yollarla həyata keçirilir? (Çəki: 1)

- ☐ mürəkkəb və qarışıq üsul
- ☐ norma və normativlər
- ☒ ekstentiv və intensiv üsul
- ☐ differensiallaşdırılmış və iriləşdirilmiş üsul
- ☐ kumulyativ və qalıqı azaldan metod

Bölmə: 1203

Ad	1203
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ekstensiv təkrar istehsal necə həyata keçirilir? (Çəki: 1)

- ☐ izafi məhsulun müəyyən hissəsi
 - ☒ istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etməklə
 - ☐ əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
 - ☐ əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
 - ☐ istehsal prosesinin təsəvvül sahəsində davam etməsi
-

Sual: İntensiv təkrar istehsal necə həyata keçirilir? (Çəki: 1)

- ☐ izafi məhsulun müəyyən hissəsi
 - ☐ istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etməklə
 - ☐ əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
 - ☐ əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
 - ☒ mövcud maddi-texniki resurslardan maksimum istifadə etməklə
-

Sual: Müəssisələrin təchizatxidməti hansı təşkili işləri həyata keçirir? (Çəki: 1)

- ☐ avadanlıqların mühərrikini işlətmək üçün
 - ☐ köməkçi işləri yerinə yetirmək üçün
 - ☐ əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq üçün
 - ☒ sex və istehsal sahələrinin xammal, material, yanacaq və s. ilə təchizatını
 - ☐ müəssisənin ayrı –ayrı sexlərinin enerji tutumunu öyrənmək üçün
-

Sual: Müəssisənin maddi-texniki təchizat planını işləyib hazırladıqda hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☒ dəyər və natural göstəriciləri
 - ☐ ergonometrik göstəricələri
 - ☐ texniki-iqtisadi normativi
 - ☐ istehsal gücü balansı
 - ☐ patent-hüquq göstəriciləri
-

Bölmə: 1301

Ad	1301
Suallardan	4
Maksimal faiz	4

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Materillarin sexləre, istehsal sahələrinə çatdırılmasının neçə üsulu var? (Çəki: 1)

- ☐ 3
☐ 6
☒ 2
☐ 4
☐ 7

Sual: Materillarin sexləre, istehsal sahələrinə çatdırılması üsulları hansılardır? (Çəki: 1)

- ☐ mürəkkəb və qarışıq üsul
☒ passiv və fəal üsul
☐ ekstentiv və intensiv üsul
☐ differensiallaşdırılmış və iriləşdirilmiş üsul
☐ kumulyativ və qalıqı azaldan metod

Sual: Materillarin sexləre, istehsal sahələrinə çatdırılmasının fəal üsulundan hansı istehsal şəraitində tətbiq edilir? (Çəki: 1)

- ☒ kütləvi və iri seriyalı istehsal şəraiti
☐ dəstəli və axınlı istehsal şəraiti
☐ fərdi istehsal şəraiti
☐ kiçik seriyalı və orta seriyalı istehsal şəraiti
☐ seriyalı və fərdi istehsal şəraiti

Sual: Kütləvi istehsal şəraitində materillarin çatdırılmasının hansı üsulundan istifadə edilir? (Çəki: 1)

- ☐ mürəkkəb üsul
☐ passiv üsul
☐ ekstentiv üsul
☐ differensiallaşdırılmış üsul fəal üsul
☒ fəal üsul

Bölmə: 1302

Ad

1302

Suallardan

4

Maksimal faiz

4

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Iri seriyalı istehsal şəraitində materillarin çatdırılmasının hansı üsulundan istifadə

edilir? (Çəki: 1)

- ☒ fəal üsul
- ☐ passiv üsul
- ☐ ekstentiv üsul
- ☐ differensiallaşdırılmış üsul fəal üsul
- ☐ mürəkkəb üsul

Sual: İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ məhsulun çeşidi və keyfiyyəti
- ☐ məhsulun nomenklaturası və natural ifadəsi
- ☒ istehsal-texniki və biologiyə psixofizioloji amillər
- ☐ istehsal gücü balansı və istehsal proqramı
- ☐ natural və dəyər göstəriciləri

Sual: İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən istehsal-texniki amillərinə hansı göstəricilər aiddir? (Çəki: 1)

- ☒ ixtisaslaşma dərəcəsi
- ☐ kooperativləşmə dərəcəsi
- ☐ təmərküzləşmə dərəcəsi
- ☐ estetik amillər
- ☐ işin texniki təhlükəsizliyi məsələləri

Sual: İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən biologiyə psixofizioloji amillərə hansı göstəricilər aiddir? (Çəki: 1)

- ☐ ixtisaslaşma dərəcəsi
- ☐ kooperativləşmə dərəcəsi
- ☐ təmərküzləşmə dərəcəsi
- ☐ iş yerinin texnologiyə təyinatı
- ☒ işin texniki təhlükəsizliyi məsələləri

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təchizat əşyalarının fəaliyyət göstərməsinə görə qrupları hansılardır? (Çəki: 1)

- ☐ mürəkkəb və qarışıq üsul
- ☐ passiv və fəal üsul
- ☐ ekstentiv və intensiv üsul
- ☐ differensiallaşdırılmış və iriləşdirilmiş üsul

☒ müvəqqəti və daimi təchizat əşyaları

Sual: Qida sənayesi müəssisələrində konstruksiyasına görə anbarlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
☐ 3
☐ 7
☐ 2
☐ 6
-

Sual: Qida sənayesi müəssisələrində konstruksiyasına görə anbarlarının qrupları hansılardır? (Çəki: 1)

- ☐ iri, kiçik, orta anbarlar
☒ bağlı , açıq , yarım açıq , xüsusi anbarlar
☐ fərdi, qaranlıq anbarlar
☐ qapalı, növbəli anbarlar
☐ fərdi, dəstəli, yarım açıq, ümumi anbarlar
-

Sual: Bağlı anbarlarda hansı məhsullar saxlanılır? (Çəki: 1)

- ☐ hava şəraitindən qorxmayan məhsullar
☒ tez korlanan məhsullar
☐ yağışdan korlanmayan məhsullar
☐ qiymətli materiallar
☐ həyat üçün təhlükə törədə bilən materiallar
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun keyfiyyətinə nəzarət olunması üçün sənaye müəssisələrində hansı şöbə yaradılır? (Çəki: 1)

- ☐ yardımçı şöbə
☐ istehsal şöbəsi
☐ dispetçer şöbəsi
☒ texniki nəzarət şöbəsi
☐ anbara nəzarət şöbəsi
-

Sual: Texniki nəzarət şöbəsi hansı məqsədə görə yaradılır? (Çəki: 1)

- ☐ məhsulları növlərə ayırmaq üçün

- ☐ müəssisənin qarşısına qoyulan plana nəzarət etmək üçün
- ☒ məhsulun keyfiyyətinə nəzarət olunması üçün
- ☐ avadanlıqlara nəzarət üçün
- ☐ köhnəlmiş avadanlıqların dəyişdirilməsinə nəzarət üçün

Sual: Aşağıda göstərilənlərdən hansı texniki nəzarət şöbəsinin funksiyasına aiddir? (Çəki: 1)

- ☒ hazır məhsulların qəbuluna nəzarət
- ☐ müəssisənin istehsal təsərrüfat fəaliyyətinin inkişaf perspektivlərini öyrənmək
- ☐ fəaliyyət proqramının konkret və real olmasını təmin etmək
- ☐ istehsal proqramını işləmək
- ☐ müəssisəyə daxil olan avadanlıq və maşınlarla nəzarət etmək

Sual: Məhsulların anbarlarda saxlanılmasına və istehlakçılara göndərilməsinə nəzarət hansı şöbənin funksiyasına daxildir? (Çəki: 1)

- ☐ anbar şöbəsinin
- ☐ dispetçer şöbəsinin
- ☒ texniki nəzarət şöbəsinin
- ☐ təmir təsərrüfatı şöbəsinin
- ☐ alət təsərrüfatı şöbəsinin

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə texniki nəzarət neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
- ☐ 6
- ☐ 3
- ☐ 4
- ☐ 8

Sual: Məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə texniki nəzarət növləri hansılardır? (Çəki: 1)

- ☐ səyyar və stasionar texniki nəzarət işləri
- ☒ başğdan başa və seçmə nəzarət
- ☐ ilkin və son nəzarət
- ☐ aralıq və son nəzarət
- ☐ həndəsi və keyfiyyət nəzarəti

Sual: Başğdan başa və seçmə nəzarət texniki nəzarət işlərinin hansı əlamət qrupuna aiddir? (Çəki: 1)

- ☐ istehsal mərhələsini əhatə etməsinə görə
 - ☐ nəzarət əməliyyatlarının aparılmasına yerinə görə
 - ☒ məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə
 - ☐ nəzarət işlərinin xarakterinə görə
 - ☐ nəzarət işlərinin aparılma qaydasına görə
-

Sual: Başğdan başa texniki nəzarət hansı məqsəd üçün tətbiq edilir? (Çəki: 1)

- ☐ böyük qabaritli, çəkisi çox olan məhsullarını keyfiyyətini yoxlamaq
 - ☐ yüngül və kiçik qabaritli məhsullarını keyfiyyətini yoxlamaq
 - ☒ müəssisədə istehsal edilən bütün məhsullar texniki nəzarətdən keçirilir
 - ☐ kənardan alınan xamma və materiallara nəzarət
 - ☐ məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Baxış texniki nəzarət necə həyata keçirilir? (Çəki: 1)

- ☐ böyük qabaritli, çəkisi çox olan məhsullarını keyfiyyətini yoxlamaq
 - ☐ müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
 - ☐ istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
 - ☒ məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır
 - ☐ müəyyən bir məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət
-

Sual: Həndəsi nəzarət neçə həyata keçirilir? (Çəki: 1)

- ☒ məhsulun ölçüləri xüsusi texniki vasitələr tətbiq etməklə yoxlanılır
 - ☐ müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
 - ☐ istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
 - ☐ məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır
 - ☐ müəyyən bir məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət
-

Sual: Keyfiyyət nəzarəti necə həyata keçirilir? (Çəki: 1)

- ☐ məhsulun ölçüləri xüsusi texniki vasitələr tətbiq etməklə yoxlanılır
- ☐ müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
- ☐ istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
- ☐ məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır

- ☒ məhsul laboratoriya cihazların köməyi ilə yoxlanılır

Sual: Məhsul laboratoriya cihazların köməyi ilə yoxlanılması necə nəzarət adlanır? (Çəki: 1)

- ☐ baxış nəzarəti
☐ həndsi nəzarət
☒ keyfiyyət nəzarəti
☐ başğdan başa nəzarət
☐ seçmə nəzarət

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsal şəraitindən asılı olaraq istehsalın məzmunun şərtləri hansılardır? (Çəki: 1)

- ☐ baxış, həndsi, keyfiyyət nəzarəti
☒ əmək, əmək cisimləri, əmək alətləri
☐ maddi nemətlər, maddi resurslar
☐ ümumi əmək bölgüsü, xüsusi əmək bölgüsü, fərdi əmək bölgüsü
☐ həndəsi və keyfiyyət nəzarəti

Sual: Əmək cisimlərinə hansı məhsullar aid edilir? (Çəki: 1)

- ☐ xüsusi texniki vasitələr tətbiq etməklə ölçüləri dəyişikliklərə məruz qalan məhsullar
☐ müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi
☐ istehsal edilmiş məhsul normativlərə uyğun olan məhsullar
☐ mexaniki əmək vasitəsi
☒ əmək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsulları

Sual: Əmək alətlərinə hansı məhsullar aid edilir? (Çəki: 1)

- ☐ xüsusi texniki vasitələr tətbiq etməklə ölçüləri dəyişikliklərə məruz qalan məhsullar
☐ müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi
☐ istehsal edilmiş məhsul normativlərə uyğun olan məhsullar
☒ mexaniki əmək vasitəsi
☐ əmək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsulları

Sual: İstehsalın növləri hansılardır? (Çəki: 1)

- ☒ maddi , qeyri maddi istehsal sahələri

- ☐ əmək, əmək cisimləri, əmək alətləri istehsal sahələri
- ☐ maddi nemətlər, maddi resursları istehsal sahələri
- ☐ ümumi əmək bölgüsü, xüsusi əmək bölgüsü, fərdi əmək bölgüsü
- ☐ həndəsi və keyfiyyət istehsal sahələri

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əməyin xarakterindən və istehsal prosesnin həyata keçirilməsində işçilərin iştirakından asılı olaraq əmək prosesləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

Sual: Əl əməyinin tətbiqinə əsaslanan proseslər necə həyata keçirilir? (Çəki: 1)

- ☒ əllə, heç bir enerji növündən istifadə olunmadan
- ☐ mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- ☐ maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- ☐ işçinin idarə etdiyi maşının köməyi ilə
- ☐ mexanizimlər, cihazlar vasitəsi ilə

Sual: Əl –mexanikləşdirilmiş proseslər necə həyata keçirilir? (Çəki: 1)

- ☐ əllə, heç bir enerji növündən istifadə olunmaqla
- ☒ mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- ☐ maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- ☐ işçinin idarə etdiyi maşının köməyi ilə
- ☐ mexanizimlər, cihazlar vasitəsi ilə

Sual: Maşın-əl prosesləri necə həyata keçirilir? (Çəki: 1)

- ☐ əllə, heç bir enerji növündən istifadə olunmaqla
- ☐ mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- ☒ maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- ☐ işçinin idarə etdiyi maşının köməyi ilə
- ☐ mexanizimlər, cihazlar vasitəsi ilə

Sual: Mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi

proseslər hansılardır (Çəki: 1)

- ☐ aparatlaşdırılmış proseslər
- ☐ avtomatlaşdırılmış proseslər
- ☐ maşınli proseslər
- ☐ maşın-əl prosesləri
- ☒ əl-mexanikləşdirilmiş proseslər

Bölmə: 1503

Ad	1503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mürəkkəblik dərəcəsinə görə istehsal prosesləri hansılardır? (Çəki: 1)

- ☐ aparatlaşdırılmış , avtomatlaşdırılmış istehsal proseslər
- ☐ əsas, köməkçi, xidmətedici istehsal prosesləri
- ☒ sintetik, analitik, birbaşa istehsal prosesləri
- ☐ fasiləsizlik , mütənasiblik istehsal prosesləri
- ☐ maddi , qeyri maddi istehsal prosesləri

Sual: Sintetik istehsal prosesində məmulat hazırlanması necə aparılır? (Çəki: 1)

- ☒ bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanır
- ☐ bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanır
- ☐ bir növ xammal və materialdan yalnız bir növ məhsul hazırlanır
- ☐ sintetik xammaldan bir məmulat hazırlanır
- ☐ kimyəvi məhsullardan sintez yolu ilə məhsullar hazırlanır

Sual: Bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanması istehsal prosesinin mürəkkəblik dərəcəsinin hansı prosesinə uyğundur? (Çəki: 1)

- ☒ sintetik istehsal prosesi
- ☐ analitik istehsal prosesi
- ☐ birbaşa istehsal prosesi
- ☐ fasiləsizlik istehsal prosesi
- ☐ mütənasiblik istehsal prosesi

Sual: Analitik istehsal prosesində məmulat hazırlanması necə aparılır? (Çəki: 1)

- ☐ bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanır
 - ☒ bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanır
 - ☐ bir növ xammal və materialdan yalnız bir növ məhsul hazırlanır
 - ☐ sintetik xammaldan bir məmulat hazırlanır
 - ☐ kimyəvi məhsullardan sintez yolu ilə məhsullar hazırlanır
-

Sual: Bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanması istehsal prosesinin mürəkkəblilik dərəcəsinin hansı prosesinə uyğundur? (Çəki: 1)

- ☐ sintetik istehsal prosesi
 - ☒ analitik istehsal prosesi
 - ☐ birbaşa istehsal prosesi
 - ☐ fasiləsizlik istehsal prosesi
 - ☐ mütənasiblik istehsal prosesi
-

